



İlham Əliyev



İLHAM ƏLİYEV yolu

Hər dəfə yol haqqında düşündə özündən asılı olmaya qəlbimi qəribə bir əsrar bürüyür.

Uzaq-yaxın, rahat-nahamar, geniş-ensiz fərq etməz, üzərində insan ayağının izi, həyat nişanəsi olan istənilən yol mənim üçün dünyanın ən əsrarəngiz mənzərəsidir.

Uca bir dağ yamacının belində gümüş kəmər kimi sallanıb gedən yollara baxdıca baxaram, meşənin lal sükutunun içindən keçən yollarda saatlarla dolaşsam, usanmaram...

Çünki bu mənzərədən ruhum rahatlıq tapır, cismimə qəribə bir təpər gəlir... Bunun əksinə, ot basmış bir çığır, aylardır kimsənin ayağının dəymədiyi, ilk baxışdan görünən hansısa bir yol mənim üçün dünyanın qopduğu yerdir...

Bir vaxtlar qonaq olub ömrümə xoş günlər yazdığım, indi düşməni işığında qalan yurdlarımızı da qəribədir ki, o yerlərin yaddaşimdəki bütün xatirələrimdən əzəl məhz yolları ilə yada salıram...

İllərdir ayrı düşdüyümüz o yolları, cığırnları indi dağılıb-tökülüb, kol-kos basmış, qüsellə bir sükuta dalmış halda təsəvvür etmək adama çox acı verir...

Amma onu da bilirəm ki, bu həsrətə yenə yollar bitirəcək. Bizi o qəribə yurd-

larımızla yollar qovuşduracaq. Düşməni tapdığından azad olunmuş torpaqlarımıza doğru böyük qayıdış yollarından başlanacaq...

Yolun həyatımda bu qədər böyük yer tutmasının, həyatımın bir parçasına çevrilməsinin hikmətini indiyə qədər özüm üçün ayırd edə bilməmişəm. Görünür, yola bu qədər vurğunluq onun mənəvi aləminizdəki önəmindən irəli gəlir.

Və bu, təkə məndə belə deyil...

Yol ən azı mədəniyyət faktı kimi, olsun ki, başqa xalqların da fikir dünyasında əhəmiyyətli yer tutur. Amma bizim üçün yol mədəniyyətin də östəsidir. At belində yaşanıb, dərələrdən sel kimi, təpələrdən yel kimi ötmüş keçmişimiz yolu bizim üçün ən müqəddəs dəyərlərlə eyni sırada qərarlaşdırıb.

Ardı 3-cü səh.

“Əsrin müqaviləsi” - 25

Ulu Öndərin şah əsəri, bugünkü və gələcək inkişafımızın təməl daşı



Xalqımız Azərbaycan tarixi üçün xüsusi əhəmiyyətə malik “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd edir. “Əsrin müqaviləsi”nin icrası prosesi bizim üçün 25 il ərzində aldığımız adı həyat tarzi və fəaliyyətimizin obyektiv inkişadına, tarixi baxımdan uzunmüddətli perspektiv və gələcəyə nəzər saldıqda bu hadisə Azərbaycanın inkişaf və yüksəliş yolunda əsas dönüş nöqtəsi olmuşdur.

Ötən 25 ildə qazandığımız uğurların beşlərlə xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında bariz şəkildə hiss olunur. Bizə nə qədər adı gəlsə də, görülən titanik işlər öz həcminə və əhəmiyyətinə görə olduqca möhtəşəm və heyretandır. Bütün bunlar gərgin zəhmətin, qətiyyətli işi, at belində yaşanıb, dərələrdən sel kimi, təpələrdən yel kimi ötmüş keçmişimiz yolu bizim üçün ən müqəddəs dəyərlərlə eyni sırada qərarlaşdırıb.

dühasının, müdrik uzaqgörənliyinin, yorulmaz səylərinin nəticələridir. Ümummillə Lider Heydər Əliyevin qətiyyətli enerji strategiyasının təməl daşı olmuş “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti zaman keçdikcə daha aydın görünür. Ölkəmizin iqtisadi qüdrətinin, beynəlxalq nüfuzunun, xalqımızın firavan həyatının qərantına çevrilmiş uzunmüddətli enerji strategiyası bu gün də Azərbaycanın dinamik inkişafı ilə paralel irəliləyərək, bir-birindən parlaq zəfərlərə yol açır,

neft-qaz sənayemizi daha yüksək zirvələrə apır.

“Əsrin müqaviləsi”nin 25 illiyi ötən dövrə, müstəqil Azərbaycanın yaxın keçmişinə nəzər salmağa, hardan hara gəldiyimizi xatırlamağa əlamətdar bir vəsildir. Ötən müddətdə ölkəmizdə gənc nəsil formalaşmışdır və təməl yeni realiaqlar zəminində yetişmiş gənc nəslin bu tarixin həqiqətlərini bilməsi vacibdir. Digər tərəfdən, gələcək fəaliyyətimizin düzgün planlaşdırılması baxımından qazanılmış təcrübə müstəsna əhəmiyyət kəsb edir. Keçilən yolu bir daha nəzərdən keçirmək, qədim tarixə, şanlı ənənələrə malik neft-qaz sənayemizin böyük

bir mərhələsinə yekun vurmaq “Əsrin müqaviləsi”nin 25 illiyi ərəfəsində, düşünürəm ki, zəruri və faydalıdır. Dövlət müstəqilliyimizin ilk illərində, xarici təvəvüz, daxili siyasi-iqtisadi böhranla üzlaşdıqımız o ağır dövrdə ölkəmizin nıcaatı namına xalqın təkidi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev dərin siyasi zəkası, zəngin idarəçilik təcrübəsi ilə qısa bir zamanda ölkədə sabitlik yaratmağa müvəffəq oldu və Azərbaycanın davamlı inkişaf yoluna qədəm qoyması, xalqın rifahının yüksəlməsi üçün yeni neft strategiyasının işlənilməsinə başladı.

Ardı 4-cü səh.

Ermənistanda siyasi böhranın növbəti mərhələsi

Paşinyan hakimiyyətini möhkəmlətmək üçün ən radikal addımlar atır, komandasında yer alanları vəzifədən uzaqlaşdırır

Ermənistanda cərəyan edən son hadisələrin təhlili bu ölkədə yeni iqtidara qarşı da dərindən etimadsızlığın hökm sürdüyünü üzə çıxarır. Ölkənin bütün sahələrdə, o cümlədən sosial sferada artan problemləri artıq baş nazir üçün ciddi çətinliklər yaradır.

Görünən həm də budur ki, dünənə qədər demokratiya və qanunçuluqdan dem vuran Paşinyan vəzifəsini qoruyub saxlamaq üçün ən radikal addımlara gedir. Ona qarşı çıxan qüvvələr indi sət şəkildə Paşinyanı müxtəlif məsələlərdə ittiham edərək, ölkəni uçuruma doğru yuvarladığını bildirirlər. Baş nazir isə hakimiyyətini möhkəmləndirmək üçün komandasında yer alanları vəzifəsindən uzaqlaşdıraraq onların birləşməsinin qarşısını almaq və bununla da məqsədlərinə nail olmaq niyyətindədir. Son olaraq Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Artur Vanetsyanı vəzifəsindən azad edərək, bəzələrinə də növbəti mesajını verdi.

Yerli mətbuatın xəbərinə görə, Vanetsyanın istefa qərarı hazırkı və gələcək situasiyalarla bağlıdır. Həmin situasiyalara aydınlıq gətirməyən Artur Vanetsyan belə bir şəraitdə öz qərarını dövlətə xidmət kimi qiymətləndirib. O əlavə edib: “Mənim istefam insani yuxudan ayıldan bir addımdır və mənə “dayan” deyir”.

Ardı 5-ci səh.

Qız-gönlər üzüm dolu plastik yeşilləri bir-bir götürüb səliqə ilə cərgəyə düzür, sonra yeni qab götürüb, iki addımlıqdakı tənək cərgələrinin arasına girirlər. Onlar əllərindəki qaçqı ilə şirəyə dolmuş salxımları ehməlcə kəsir, bir-bir qablara yığır, hərənbir başlarını yana çevirərək öz rəfiqələrinə nəzər yetirir, yanırlar kimi daha çox məhsul toplamağa soy göstərirlər.



Bu qızlar “Rizvan” şirkətinin qabaqcıl işçiləri İradə Cəfərova, Mahizər Haşimova, Dilbər Qurbanova, Gülzər Mustafayeva və başqalardır. Onlar indi hər gün günəşli sahə olduğunu görünmüş mükiyyətçiləri son illər bu bitkini daha çox ekib-becarməyə başlamışlar. Dövlət tərəfindən göstərilən dəstək,

Cəlilabadda üzüm yığımı davam edir

verilən subsidiyalar, edilən güzəştlər sahibkarlar üçün geniş imkanlar açmışdır.

Hazırda rayonda 1400 hektar üzüm bağları var. Bundan 850 hektarı sūfrə, 550 hektarı isə texniki sortlardır. Cəlilabadda indi 120 nəfər sahibkar və torpaq mükiyyətçisi üzümçülükə məşğul olur. Düzdər, onların əksərini sahələri kiçikdir, lakin əkinçiliyin bu qiymətli

sahəsi ilə daha iri miqyasda məşğul olan, onu sənaye üsulu ilə ekib-becərən təsərrüfatlar da var. Belələrindən biri də “Rizvan” şirkətidir. Əvvəlki Ələt-Astara yolu ilə gəldikdə Qarazəncir yaşayış məntəqəsini keçib Cəlilabadda şəhərinə yaxınlaşanda yolun sağ tərəfində ətrafına çinar ağacları ekilmiş üzüm bağları diqqəti cəlb edir.

Ardı 6-cı səh.

Azərbaycanda mükəmməl nəqliyyat infrastrukturunu formalaşdırmaq üçün ölkədə çoxsaylı layihələr - avtomobil yollarının çəkilişi həyata keçirilib. Əvvəlki illərdə beynəlxalq və ölkə əhəmiyyətli yollar çəkilib, son dövrlər kəndarası avtomobil yollarının çəkilişi də sürətlə icra edilir.



Azərbaycanın mükəmməl yol infrastrukturunu beynəlxalq təşkilatlar da yüksək qiymətləndirirlər

Bunun nəticəsidir ki, hazırda Azərbaycanda yol infrastrukturunu yüksək səviyyəyə çatdırmaq üçün beynəlxalq təşkilatlar da ölkəmizdə həyata keçirilən bu nəhəng layihələri yüksək qiymətləndirirlər. Bu barədə Prezident İlham Əliyev demişdir: “Yol tikintisi də Azərbaycanda geniş vüsət

alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu ildə də kənd yollarının, şəhərlər-arası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometr yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumatlara görə, altı ayda təxminən 400 kilometr yaxın avtomobil yolu çəkilib. Bu,

demək olar ki, Azərbaycanın yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxartdı. Təsədüfi deyil ki, Davos Ümumdünya İqtisadi Forumunun hesabatında avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan dünyada 34-cü yerdədir.

Ardı 5-ci səh.



Azərbaycan-Belarus münasibətləri dostluğa, qarşılıqlı dəstəyə əsaslanır



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 18-də Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zasin başlıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

- Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam. Siz artıq ilk dəfə deyil ki, bizim ölkəmizə gəlmisiniz. Sizin hər səfəriniz qarşılıqlı maraqlı doğuran məsələlər haqqında danışmaq üçün yaxşı imkandır. Münasibətlərimizin xarakteri və

ruhu haqqında danışmağa ehtiyac yoxdur. Biz onları çox yüksək qiymətləndiririk. Onlar dostluğa, qarşılıqlı anlaşmaya, qarşılıqlı dəstəyə əsaslanır. Əminəm ki, sizin bu səfəriniz də münasibətlərimizin gələcək inkişafına töhfə verəcək.

Bizim siyasi qarşılıqlı fəaliyyətimizin səviyyəsi çox yüksəkdir. Demək olar ki, dövlət başçılarının, digər rəsmi şəxslərin müntəzəm səfərləri, ticari-iqtisadi sahədə yaxşı irəliləmələr, birgə layihələr, birgə istehsal, təhlükəsizlik sahəsində, o cümlədən hərbi-texniki sahədə əməkdaşlıq mövcuddur. Belə ki, münasibətlərimiz dərin məzmunla zəngindir və nəticəyə yönəlib. Bir də demək istərdim, münasibətlərimizin fərqli xüsusiyyəti on-

dadır ki, biz qərar qəbul edirik, qərarların həlli yollarını müəyyənləşdiririk və nəticəsini görürük. Düşünürəm ki, bu müsbət dinamika gələcəkdə də saxlanılacaq, münasibətlər uğurla inkişaf etdiriləcək, ölkələrimizə və xalqlarımıza fayda gətirəcək. Sizi bir daha Azərbaycanda salamlayıram.

Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav ZAS dedi:

- Sağ olun, hörmətli cənab Prezident, hörmətli İlham Heydər oğlu. Bugünkü görüşə görə sağ olun. Sizinlə görüşmək, söhbət etmək mənim üçün böyük şərəfdir.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Bakı şəhərində çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq **qərara alıram**:

1. Bakı şəhərində 380 çoxmənzilli binanın dam örtüyünün təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat ayrılınsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 sentyabr 2019-cu il

YAP İcra Katibliyində "Əsrin müqaviləsi" - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda "dəyirmi masa" keçirilib



Sentyabrın 18-də Yeni Azərbaycan Partiyasının İcra Katibliyində "Əsrin müqaviləsi" - Azərbaycanın yüksəlişinin möhtəşəm təməli" mövzusunda "dəyirmi masa" keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Respublikası Baş Nazirinin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov "Əsrin müqaviləsi"nin tarixi əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycanın çətin zamanlarında Ümummilli Lider Heydər Əliyev bu müqavilənin imzalanmasına nail oldu. Mühəribə şəraitində olmasına baxmayaraq, Azərbaycan dünyanın enerji mərkəzinə çevrildi. Dünyanın nüfuzlu dövlətləri, nəhəng şirkətləri ölkəmizə cəlb olundu. Bu müqavilənin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafının əsasını qoydu. Azərbaycan nefti dünya bazarına çıxarıldı, ölkəyə valyuta kütləsi daxil oldu və bununla da inkişaf prosesləri başlandı. Beləliklə, 1994-cü il sentyabr ayının 20-də təkə Azərbaycanın iqtisadiyyatı və enerji sahəsi üçün deyil, bütövlükdə global enerji siyasətinin həyata keçirilməsi baxımından böyük əhəmiyyət kəsb edən "Əsrin müqaviləsi" imzalandı.

Baş Nazirinin müavini qeyd edib ki, XX əsrin son onilliyinin ən möhtəşəm layihələrindən biri məhz "Əsrin müqaviləsi"dır. "Bu müqavilənin imzalanması birmənalı şəkildə Heydər Əliyevin böyük dühasının və iradəsinin sayəsində mümkün olub. Ulu Öndərin həyata keçirdiyi əzəmətli siyasətə Azərbaycanın neft strategiyasının işlənilib hazırlanması və həyata keçirilməsi də daxil idi. O zaman Azer-

baycanda vəziyyət tam sabitləşməmişdi, ölkə müharibə vəziyyətində idi və digər risk amilləri də mövcud idi. Bütün bunlara baxmayaraq, Heydər Əliyev Azərbaycan və bütövlükdə dünya enerji bazarı üçün əhəmiyyət kəsb edən bu layihəni işləyib, hazırlayıb həyata keçirib.

YAP sədrinin müavini söyləyib ki, artıq 25 ildir "Əsrin müqaviləsi" Azərbaycanın iqtisadiyyatına və xalqın rifahına xidmət etməkdədir. Bu müqavilənin geosiyasi cəhətdən də böyük əhəmiyyəti var. Belə ki, Azərbaycanın həm regionda, həm də dünyada birliyində siyasi mövqeyi, nüfuzunun möhkəmlənməsində bu layihənin uğurla həyata keçirilməsi mühüm əhəmiyyət kəsb edib.

Prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atdığı addımların əhəmiyyətini vurğulayan Baş Nazirinin müavini neft strategiyasının bundan sonra da uzun illər Azərbaycan xalqına xidmət edəcəyini diqqətə çatdırıb. Tədbirdə çıxış edən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə "Əsrin müqaviləsi"nin əhəmiyyətindən danışıqda bildirdi ki, Ümummilli Lider Heydər Əliyevin müllüfiyyəti ilə ərsəyə gələn bu müqavilə hesabına neft sənayesində böyük dəyişiklik baş verdi. Dənizdə neft quyularının işlənilməsi prosesi sürətləndi. Azərbaycan neftinin müasir üsullarla çıxarılmasına başlanıldı və dünya bazarında satışa təqdim olundu. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin şah əsəri olan "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı. X.Yusifzadə "Əsrin müqaviləsi"nin imzalanması üçün aparılan danışıqların uğurla

başla çatmasında o zaman SOCAR-ın birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin xüsusi rolunu vurğulayıb. O deyib ki, Azərbaycanın böyük neft ehtiyatları mövcuddur. Bu gün yeni neft yataqlarının aşkar edilməsi və neft quyularının qazılması ilə bağlı işlər davam etdirilib. Bu gün Azərbaycanın 4 milyard ton təsdiq edilmiş neft ehtiyatları var. Bu günə qədər Azərbaycan xarici bazarlara 554 milyon ton neft çıxarıb.

SOCAR-ın birinci vitse-prezidenti vurğulayıb ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çirəq-Günəşli" yataqlar bloku istifadəyə verilən gündən bəri ümumilikdə 492 milyon ton neft hasil edilib. O, hazırda "Şahdəniz" layihəsi üzrə görülən işlər barədə də geniş məlumat verib.

Tədbirdə daha sonra Dövlət Neft Fondunun icraçı direktorunun müavini İsrail Məmmədov, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı, Milli Məclisin deputatları Tahir Mirkişili, Qüdrət Həsənzadə, Fəzail Ağamalı və Fazil Mustafayev çıxış ediblər. Çıxışlarda bildirilib ki, bu gün müstəqil Azərbaycanın iqtisadi müstəqilliyi, yüksək maliyyə təminatına malik ölkəyə çevrilməsini şərtləndirən bir sıra amilləri sadalamaq mümkündür ki, bunların sırasında da ölkəmizin uğurlu enerji siyasətinin önəmli xüsusi vurğulamaq lazımdır. Məlumdur ki, Azərbaycan tarixən dünyada "qara qızıl"la zəngin olan bir diyar kimi tanınıb. Ancaq məhz müstəqillik dövründə xalqımız respublikamızın malik olduğu təbii sərvətlərin əsl sahibinə çevrilib və onun bəhrəsini görməyə başlayıb.

Qeyd olunub ki, 25 il öncə "Əsrin müqaviləsi"nin imzalanması Azərbaycanın güclü iqtisadi potensialının formalaşdırılmasında müstəsna rol oynamış, regionun və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük töhfə vermişdir. Bu müqavilənin imzalanması Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyi və çox böyük səyləri sayəsində mümkün oldu.

Bakıda Qərbin müxtəlif şirkətləri ilə bağlanmış neft müqaviləsi yenidən müstəqillik qazanmış Azərbaycan Respublikasının müasir tarixinin şanlı səhifəsinə açdı. "Əsrin kontraktı" adı ilə indiki bütün dünyada tanınan bu müqavilənin imzalanması, onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Ulu Öndər tərəfindən işlənilib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin parlaq təzahürüdür.

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən neft strategiyası Azərbaycanı lider ölkələr səviyyəsinə yüksəldib. Azərbaycan qısa müstəqillik tarixində özünün iqtisadi imkanlarını və milli gələcəklərini əhəmiyyətli dərəcədə artıraraq dünya miqyasında güclü dövlətə çevrilib.

O da vurğulanıb ki, Azərbaycan "qara qızıl"ın insan kapitalına çevrilməsi istiqamətində də inamli addımlar atır. Respublikamızda sosial-iqtisadi infrastruktur quruculuğu geniş vüsət alıb. Eyni zamanda özünün güclü iqtisadi potensialına, geniş maliyyə imkanlarına əsaslanan Azərbaycan ölkə vətəndaşlarının yüksək həyat səviyyəsinə təmin etməyi hədəfləyən siyasət həyata keçirir.

Mehriban ƏLİYEV: "Hər iki dahi şəxsiyyətimizin - Üzeyir Hacıbəylinin və Müslüm Maqomayevin xatirəsini dərin ehtiramla yad edirik"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Musiqi Günü ilə əlaqədar Instagram səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Birinci vitse-prezidentin paylaşımında deyilir: "Bu gün Milli Musiqi Günüdür. 1885-ci il sentyabrın 18-də Azərbaycan bəstəkarlıq məktəbinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəyli anadan olmuşdur. Onunla eyni ildə və eyni gündə Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndəsi, böyük bəstəkar Müslüm Maqomayev dünyaya gəlmişdir. Hər iki dahi şəxsiyyətimizin xatirəsini dərin ehtiramla yad edirik".



Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb

Sentyabrın 18-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev ölkəmizdə səfərdə olan Belarus Respublikası Təhlükəsizlik Şurasının dövlət katibi Stanislav Zas ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, müstəqillik illərində Azərbaycan-Belarus əlaqələrinin təməlini 1994-cü ildə dövlət başçıları Heydər Əliyev və Aleksandr Lukaşenko tərəfindən qoyulduğunu xatırlayan Ramiz Mehdiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Belarus Prezidentinin qarşılıqlı səfərlərinin və görüşlərinin iktərəfli münasibətlərimizin inkişafında xüsusi rol oynadığını vurğuladı.

Söhbət zamanı Azərbaycan Respublikası Prezidenti



Administrasiyasının rəhbəri Əli Həsənov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Ağdam və Bərdə Rayon İcra hakimiyyətlərinin başçıları Vəqif Həsənov, Vidadi İsayev və ictimaiyyət nümayəndələri iştirak ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub.

Stanislav Zasin yeni vəzifənin icrasına başlayacağına qeyd edərək, bu münasibətlə təbriklərini çatdırıb və həmin vəzifədə çalışacağı dövrədə Azərbaycanla Belarus arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə

əminliyini ifadə etdi. Administrasiya rəhbəri Ramiz Mehdiyev Belarus Respublikasının Təhlükəsizlik Şurası ilə bundan sonra da yaxın əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.

YAP-ın Ağdam və Bərdə rayonundan olan fəalları ilə görüş

Sentyabrın 18-də Bərdə rayonunda Yeni Azərbaycan Partiyasının Bərdə və Ağdam rayonlarından olan fəalları ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikası Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov, Milli Məclisin deputatları Bəxtiyar Sadıqov, Bəxtiyar Əliyev, Ağdam və Bərdə Rayon İcra hakimiyyətlərinin başçıları Vəqif Həsənov, Vidadi İsayev və ictimaiyyət nümayəndələri iştirak ediblər. AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə tər gül dəstələri qoyulub.



Bərdə rayon Mədəniyyət Mərkəzində tədbirdə Baş Nazirinin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini Əli Həsənov çıxış edərək əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycanın öten illər ərzində böyük inkişaf yolu keçdiyini diqqətə çatdırıb, rayon təşkilatının və partiya fəallarının qarşısında duran vəzifələrdən bəhs edib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə ölkəmizdə qazanılmış böyük uğurlardan, genişmiqyaslı inkişafdan danışan Baş Nazirinin müavini deyib: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasını xalq xidməti təşkil edir. Prezidentlə xalq arasında monolit birlik var. Bu birlik sayəsində son 15 ildə ölkəmizdə ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf, Azərbaycanın dünyaya inteqrasiyası təmin edilib. Son 15 ildə ümumdaxili məhsul 3,3 dəfə artıb. Ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulub ki, bunun da təxminən yarısı xarici sərmayələrdir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın fəaliyyətləri sayəsində Azərbaycan dünyaya tanınıb. Azərbaycan dünya dövlətləri arasında öz layiqli yerini tutub. Bu gün beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir".

Dövlət başçısı tərəfindən aparılan sosial-iqtisadi siyasətin qayəsində Azərbaycan vətəndaşının, onun sosial təminatının və rifahının dayandığını deyən Baş Nazirinin müavini bildirdi ki, cari ildə həyata keçirilən sosial islahatlar nəticəsində ölkə-

mizdə əməkdaşlıq, təqaüdlər, sosial müavinətlər və digər sosial ödənişlər əhəmiyyətli dərəcədə artırılıb. Məcburi köçkünlərə göstərilən diqqət və qayğının nəticəsində ki, 102 yeni qəsəbə inşa edilib, 300 minə yaxın insan yeni mənzilə köçüb.

Əli Həsənov ordu quruculuğu və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən də bəhs edib. Bildirib ki, Azərbaycan Ordusu dünyanın ən güclü ordularından biridir və işğal altında olan torpaqları istənilən vaxt azad etməyə qadirdir. Azərbaycan münaqişəsinin həllində heç bir güzəştə getməyəcək. Baş Nazirinin müavini, həmçinin bu il ölkəmizdə bələdiyyə seçkilərinin keçiriləcəyini deyib və partiyanın bu seçkilərə hazırlığı məsələləri haqqında da fikirlərini bildirdi. O, 2014-cü ildə keçirilən bələdiyyə seçkilərində bələdiyyə üzvlü seçilənlərin 66,8 faizinin YAP üzvlü olduğunu xatırladı.

Yeni Azərbaycan Partiyasının böyük resurslarının və seçki təcrübəsinin olduğunu deyərək bu seçkilərdə də uğurla qazanılacağına əminliyini ifadə edib. Tədbirdə çıxış edən YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya YAP Bərdə rayon Heydər Əliyev İdeyalarını uğurla həyata keçirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə inkişaf etdiyini bildirdi. Diqqətə çatdırıb ki, YAP Bərdə rayon təşkilatı partiyanın ən böyük yerli strukturlarından biridir və öz sıralarında 11 min 432 üzvü birləşdirir. Onlardan 3582-si gənclərdir. Təkcə bu il partiya sıralarına 213 nəfər qəbul olub ki, onlardan 159 nəfəri gənclər, 162 nəfəri ali təhsillilərdir. YAP üzvləri rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Fəqət Şadlinskaya qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıq işlərindən də bəhs edib. YAP rayon təşkilatında seçki qorğahının yaradıldığını, seçkilərdə namizədlərin müəyyən edilməsi işinə başlanıldığını diqqətə çatdırıb. YAP Ağdam rayon təşkilatının sədri Allahverən Əliyev rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, YAP Ağdam rayon təşkilatının 6728 nəfər üzvü var. Onlardan 2976 nəfəri qadınlar, 1545 nəfəri gənclərdir. Son zamanlar partiya sıralarına üzv qəbul olunan partiya sıralarına qəbul edilən 450 nəfər partiya sıralarına qəbul edilib ki, onlardan da 230 nəfəri gənclər, 323 nəfəri qadınlar. Allahverən Əliyev rayon gənclər arasında sosial-iqtisadi inkişaf, uşurlu sosial-iqtisadi islahatların sözsüz acıqları, bildirilib ki, həyata keçirilən dövlət proqramları, reallaşan böyük infrastruktur layihələri nəticəsində Azərbaycanın bölgələrinin siması tanınmaq dərəcədə dəyişib, vətəndaşların sosial təminatı əhəmiyyətli dərəcədə yüksəlib, insanların sosial-rifah halı yüksəlib.

Sonda YAP sıralarına yeni daxil olmuş gənclərin bir qrupuna partiya biletləri təqdim edildi.



Əvvəli 1-ci səh.

Yol bizlər üçün taledir, iqbaldır, başa varan bütün arzularla birgə, yarıda qırılan niyyətlərlə bahəm, bütün yaşananlarla, itki və ümidlərlə baş-başa ele həyatın özüdür...

Daha yaxşı həyat, daha firavan gələcək soraq! Arzularımızla günlərin birində Yola düzəlirik... Uzaq-uzaq ellərin qeribliyində olan doğmalarımızın Yolu-nu gözləyirik...

Yol yuxularımızın çin olduğu yerlərə aparır, Yol xəyallarımızın keçəkliyə çevrildiyi məqamlara gətirib çıxarır...



Xoş niyyətlə qapımıza qonaq gələn qonağın yolda pişvazına çıxmışdır. Bəd niyyətlə üstümüza yeriyan yağının hücumlarını yolda dəf etməyə can atmışdır. Ən xoş alqışımızi "yolun açıq olsun!" diləyi ilə dilə getirmişdir. Ən kəskin nifrətimizi düşməne "yolun bağlansın" kəlmələri ilə çatdırmaq istəmişdir. Yolda bərkimmiş, yolda bərəkə-boşa düşmüşük. Dostumuzuz da, düşmənimizi də yolda tanımışdır.

Həyatın bütün sınaqlarına rəğmən ömrün ən çətin dolanbaclarında bir hovur nəfəsimizi dərib yenidən yolumuza davam etmişik və yolun davam etməsi bizim üçün həyatın da davam etməsi anlamına gəlib həmişə...

Bu sətiləri yaza-yaza böyük türk ozanı Aşiq Veysəlin məşhur sənətlərin ifalarından bu gün də dillər əzbəri olan şah beytini xatırlayıram:

"Uzun, incə bir yoldayım, Gidiyorum gündüz-gecə..."

Bəli, həyat dediyimiz uzun, incə bir yoldur. Hər açılan səhərimiz, hər batan günümüz bu yolun davamına doğru daha bir addımımızdır. Yol bizi ömrün əvvəlindən sonuna, qədim dastanlarımızda ərz edildiyi sayaq, kəndən məkəna doğru aparır.

Xəstə Qasımın "Gələnlə bəzirdəndir, gedən xocadır" hikmətində ifadə olunduğu kimi, hər insan yolun başlanğıcında həyatdan öyrəndikcə öyrənməyə, onun dərslərindən götürüb götürübdür irfan yükünü tutmağa məhət bəzirdəndir...

Yolun sonuna doğru kamillik yükündən qəddi əyilmiş xoca sifətində addımlamaq isə çox az adama nəsib olar...

Yol keçmişdir, bu gündür, gələcəkdir...

Möminin öz yolu var, asteinin öz yolu, Qəribin öz yolu, Şərqin öz yolu, həyatın fərqli suallarına cavablarından, dünyaya fərqli baxışlarından, qurduğu yaşayış sistemlərindən asılı olaraq hərənin öz səmti...

Amma bütün yollarıncılarına rəğmən Tanrının bütün bəndələr üçün müəyyənleşdirdiyi bir Haqq yolu da var.

Yol haqqında düşüncələrim hələ burada bitmədi...



...Bir anlıq gözlerimi yumuram və 67 il əvvəl bir mart günü dağların qoynuna yayılmış dumanı, çiskini yarib keçən ensiz, dolanbac bir dağ yolu gəlir ağıma.

Bir də bu yolda yönü Lerikin mərkəzinə sarı irəliləyən yük dolu at arabasının ardında düşmüş körpə bir oğlan uşağı...

Bu xətirədə at arabasına yüklənmiş mərifətin üstündə əyləşib tez-tez gəriyə, geredə buraxdıqları kəndə, o kəndəyə yaşanmış keçmişə, o keçmişin acılı-şirnililərinə tərəf boylanıb və çarşabının ucu ilə tez-tez qizarmış gözələrinin yaşını silən bir ananın rəsmi də var...

Xatirələr həmin an uşaqlarının yanında kövrəldiyi hiss edilmişin deyə dişlərini bir-birinə sıxıb mümkün qədər tez uzaqlaşmağa çalışıb bir atanın üzündəki əzabları, qayğıları, sabahlı bağlı nigarlanıqları da yada salır...


Bir də burada ailə qurub, ev-əşik sahibi olduqlarına görə kənddəki həyatlarına davam etməli oldu, indi isə doğmalarını yeni yurda doğru köçün ardınca atdıqları bir parç su ilə uğurlayan kimi boynubükük bacının məzhun görkəmi...

9 nəfərlik ailənin 7 üzvü kənddən köçürüldü...

Onda müharibə yenidən başa çatmışdı. Ölkə qələbə ovaqatında olsa da, insanları ciddi sınıtı çəkirdilər. Dolanışığı o qədər asan deyildi. Qarın dolusu yavancə çörək, nimdəş üst-baş o illərdə Tanrının böyük bir lütfü sayılırdı.

Bələ bir vaxtda ailə başçısının zirikliyini, fərəsətini, əlinin halal zəhməti ilə daşdan pul çıxarıb ailəsini bəbat dolandırabilməsinə gözü götürməyən kənddəki bir para namərdin, müxəntəmin davamlı mərdiməzarlıqlarından, səxsi-qəzərinə, yerli hökumət idarələrinə çüğüllüqlərindən bezərək ata-baba yurdundan perik düşən, kənddə quruluş pis-yaxşı düzənli həyatından ayrılan bir çətin külfətin sabahı necə olacaqdı?!

Qarşıda onları hansı sınaqlar gözləyirdi? Bunlar o an tale sualları idi əslində...



Amma həmin o anlarda yük dolu at arabasının ardında yüyürən körpə oğlan uşağı isə bütün bunları düşünəcək yaşda deyildi. Anasının göz yaşları da, atasının çöhrəsindəki əzab, qayğı, nigəranlıq ifadəsi də, onlardan ayrılan 2 böyük bacısının məzhun görkəmi də hələ ona maraqlı bir əyləncə kimi gəlirdi.

Köç irəliyə doğru hərəkət etdikcə onun təsəvvüründəki dünyanın sərhədləri genişlənir, bu ana qədər bütün bir dünya bildiyi kənd isə getdikcə kiçilib, onun balaca ovularına siğəcə qaymaşığı oynacağı çevrilirdi.

Bir azdan tamam gözden itib əbədi olaraq onun körpəlik xatirələrinə qarışacaq həmin kənd Lerik rayonunun Nuravud kəndi, 1952-ci ilin Novrız bayramı günü dolanbac dağ yolları ilə ağır-ağır



İLHAM ƏLİYEV yolu

Lənkərana sarı irəliləyən köçün ardınca yüyürən körpə oğlan uşağı isə mən idim...

Həmin gün getdiyimiz o yol Nuravuddan böyük dünyaya doğru başlanan ilk yolum idi. Sonralar ömrün müxtəlif dövrlərində o yola təkrar-təkrar güzərim düşdü. Başqa cür ola da bilməzdi. Çünki o yol düşüncələrimizdəki Vətən anlayışının başlandığı yurda aparır: həyatımın ilk nəfəsini aldığım, ilk qurtum suyunu içdiyim, anamın ilk laylasını eşitdiyim, dilimin ilk kəlməsini kəsdiyim kənd - Nuravuda...

Nuravuddakı ata evimiz indiye qədər durur. Həmişə deyirəm ki, iki ata yurdum var. Biri doğduğum Lerik rayonunun Nuravud kəndi, biri də böyüdüyüm, orta məktəbi qizil medalla bitirdiyim, atamın-anamın qəbri olan Lənkəran...



Bu sətiləri yaza-yaza məşhur türk pedaqoq və şairlərindən Ahmet Kutsi Tecerin Azərbaycanca da xeyli məşhur olan şeirinin iki bəndi gəlir ağıma:

Orda bir kənd var, uzaqda, O kənd bizim kəndimizdir.

Gəzməsek də, tozmasaq da O kənd bizim kəndimizdir.

Orda bir yol var, uzaqda, O yol bizim yolumuzdur.

Dönməsek də, varmasaq da O yol bizim yolumuzdur.

Bu sevgi dolu misralar, Qurtuluş savashında qalibiyətindən sonra ölkənin, cəmiyyətin inkişafına, insanların rifahına yönəlib, Türkiyəni ayağa qaldırmaq istəyən qazi Mustafa Kamal Paşanın "Kəndli millətin əfəndisidir" deyimini ilə başlatdığı kənd qaydiş hərəkatının himni sayıla bilər...

Kəndin də, şəhərin də, dağın-daşın da, otun-ağacın da onu bu misralardakı kimi sevmən insanlara ehtiyacı var. Bu sevgi olsa, onda heç bir kənd yaddan çıxmıyacaq, o kənddəki heç bir ev düşməz, kənddə qalmıyacaq, heç bir dağ qətdən kəndə qalmıyacaq, heç bir dağ qərib düşməyəcək, o kəndlərə aparın yolları kol-kos basmayacaq.

Və bu məqamda maraqlı bir formül haqqında da düşünürəm: bu, vətəndaşın rifahı üçün çalışan dövlət, bu, amalla yaşayan dövlət adınınin həyata keçirdiyi siyasətin formuluudur. Bu, o dövlət, o siyasətdir ki, ondan ölkənin ucaqlarına doğru yollar başlanırsın. Yollar insanları, onların istək və arzularını, hədəflərini, güclərini qovuşdurur və bunlar hamısı bir arada dövlətin gücünə güc qatırsın...



Yolumuz yenə Nuravuda sandır. Bu dəfə ömür-gün yoldaşımı birgə gedirik. İllər əvvələ qədər əzab-əziyyəti, nahəmərligi ilə adamın gözüne duran, ancaq "Vilis", "Qaz-69", ən yaxşı halda "Niva" kimi yolsuzluq avtomobilləri ilə qət etmək mümkün olan kənd yolunda bu dəfə büsbütün başqa mənzərədir...

Yenicə çəkilmis hamar, asfalt yolla avtomobilin təkərlərinin təmasından emələ gələn xoş qijilti təmiz dağ havası ilə birgə pəncərədən içəri dolaraq dünyanın ən gözəl musiqisi kimi ruhu oxşayır, bu yolları gedib-gəlməyə çəkilmis illərin əziyyətini adamın canından çıxarır.

İllərin əziyyəti demişkən, əfsus ki, elə bu əziyyətdən dolayı uzun müddət idi Nuravuda gedə bilmirdik. Olsun ki, oxucularını buna görə menı qinasınlar, haqları da var. Həqiqətən, insan öz ata yurduna, ona doğma insanların, qohum-əqrəbalarının yaşadığı kəndə heç olmasa ildə bir neçə dəfə güzərinə salmazmı?!

Əslində, bu sualla ən çox özüm-özümü qınayıram. Həm də söhbət təkə Nuraud kəndindən getmir. Doğulduğum bu kənd qədr Vətənin başca ucqar kəndləri, uzaq obaları da ürəyimim üstündədir. Bu yurdlara səfərlər, onların bir-birindən fərqli təbiəti ilə baş-başa

qalmaq, havasını ciyərlərimə çəkmək, bir udum suyundan içmək yazıçı kimi düşüncələrimə ilham verir, yazıb-yaratmağa həvələndirir. Ona görə də hər fürsətdə özümü o kəndlərə yetirməyə çalışıram. Bu, ruhi bir ehtiyacdır. O kəndlərə doğru aparın yolların mənəvi tərəfləridir. Özümü tez-tez o yerlərə verməmə şəhər mühitində tıncıxaram, havam çatmaz ele bilərəm...

Amma indiye qədər ürəyim istəyib gedə bilməmişəm, məhz yollarına görə uzaq düşdüyüm kəndlərimiz, obalarımız da olub.

Yolların mənəvi dəyərindən başqa fiziki tərəfləri də var axı...

İnsan yaşlandıqca, bir az da rahatlıq axtarmağa başlayır...

Hansısa yerin-yurdun yolları bərhad olanda, gedib-gəlmək adamın ömründən uzun saatlarını alanda, həyat üçün təhlükə doğuranda, avtomobilin yollar-dakı nahəmərlidən qırılıb adamı yarı yolda qoyanda növbəti dəfə istər-istəməz yerlərdən hətta bir-birinin xeyir-şər məclislinə belə gedə bilmirdilər. Elə uzaqdan-uzaqda telefonla bir-birinin sevincinə, kədərinə şərik olurdular və kim-sə də bunu etinasızlıq sayıb bir-birindən incimirdi...



Nuravuda budəfəki səfərimizin məramı, əfsus ki, ailəmiz üçün kədərlili bir səbəbə bağlı idi. Həyat yoldaşının atası vəfat etmişdi, hüzi yerinə gedirdik...

Bizim öz yaşımızda da nəzərə alan, dəyərlili oxucum, yəqin ki, "həyat yoldaşının atası" ifadəsinə bir qədər təəcübbləndi ki, yeni qayınatanız indiye qədər yaşayırmı?!

Bəli. Axı Lerik uzunömürlülər məskənidir. Hələ sovet dövründən bu yerin uzunömürlü adamları haqqında maraqlı hekayələr bütün dünyanı doladırdı. Bir zamanlar planetin ən yaşlı sakinlərindən biri olaraq bütün ittifaq məkəninə haqqında möcüzə kimi söhbət açılan, "Ginnes rekordlar kitabı"na belə düşən Lerik sakini Şirəli Müslümovun adını kim eşitməyib ki?!

Qayınatam da Lerikin uzunömürlülərindən idi, bu dağların mələhm kimi havası, saf suyu, təbii nemətləri kişini sinninin bu çaqına qədər gətirib çatdırmışdı.

Bunları ona görə yazıram ki, Lerik öz füsunkar təbiəti ilə tam bir ekoloji turizm cənnətidir. Və bu rayonun kəndlərinə çəkilən yollar özünəməxsus hekayəsi olan bu cənnət məkənin qapılarını dünyaya açır. Bu yerin hekayəsinə maraqlı göstərən, insanların uzunömürlülük sirlərini öyrənməyə can atan on minlərlə potensial turisti buralara yönəldir. Dolayısı ilə regionun sosial-iqtisadi həyatının yüksəlişinə yön verir.



Validəymlərin heç yaş olmasa ki... Neçə yaşda dünyadan köçürülər köçsünlər, yəni itkiləri insanın qəlbinə göynədir, adam onların həyatda ne qədər böyük boşluq buraxıb gətirdiklərini bütün varlığı ilə duyur.

Ömür-gün yoldaşım da yolboyu ata itkisinin kədəri ilə baş-başa qalmışdı, Bakıdan yola çıxdığımızdan bəri heç din bədanışmırdı.

Amma Nuravuda təzə çəkilmis yolu görəndə qəfil eyni açıldı, heyrət dolu sevincini qizlədə bildim:

- Kəndə ne gözəl yol çəkiblər, ay Hüseynbala. Şükür, ne vaxtsa Nuravudun

da belə yolu olarmış. Allah Prezidentimizdən razı olsun. Onun sayəsində camaatın canı əməlli rahatlığa çixib.

Mənsə onun sözlərinə dərxal düzəliş etdim:

- Xanım, Prezidentimiz bu yollardan təkə Nuravuda yox, ölkənin hər kəndinə çəkdiirib və çəkdiir. Canı rahatlığa çixan, abadlığa qovuşan təkə bir kəndin deyil, bütün Azərbaycanın sakinləridir desənə...



Nuravuda aparın yolun az qala hər qarışının rahatlığıni bütün ruhumuzla duya-duya yolumuza davam edir və Azərbaycan Prezidentinin birbaşa dəstəyi ilə yeni yollar çəkilmis Xinalıq, Lahic kimi ucaqar kəndlərimizi xatırladırdım...

Əsrlərlə Azərbaycanın qizıldan qizymətli sərvətlərini çəkib-aparib yelə yemmiş sovet hökuməti, sayısız-hesabsız mənəviş layihələrinə, orbitə kosmik gəmilər, kosmonavtlar göndərməsinə rəğmən burdan-bura ucaqar kəndlərimizə düz-əməlli bir yol çəkə bilməmişdi. Ucaqar yerlərdə yaşayan insanlar min bir zillət içində yaşayırdılar. Xüsusilə qış gəlib qarıya dayanarı kimi ətraf ələmdən uzaq düşürdülər. Bu günə o kəndlərə doğru aparın gəniş, abad, asfalt yollar ilk növbədə Azərbaycanın müstəqilliyinin nemətidir. Çünki artıq özümüz öz taleyimizin sahibiyik. Əlimizin üstündə başqa bir el yoxdur. Hansısa layihəni reallaşdırmaqdan ötrü illərə haralarasə yazıb-pozaqca, kenardan fermayış gözləmək lazım gəlmir. Dövlətimiz öz vətəndaşlarının həyatını yaxşılaşdırmaqdan ötrü doğru bildiyi tədbirləri qısa zamanda yerinə yetirir.

Yada salırdım ki, dövlətimiz bu kəndlərə yol çəkməyə qərar verərəkən buna ağır büzənlər də tapılırdı ki, cəmi, məsələn, 60-100 sakinin yaşadığı kəndə bu qədər uzaq məsafədən yol çəkməyə ne ehtiyac var?! Onlar bunu dövlət üçün izafi xərc hesab edirdilər. Amma Azərbaycan Prezidentinin həyata keçirdiyi tədbirlər göstərdi ki, dövlət öz vətəndaşına münasibət məsafələre görə müəyyənleşdirir.

İlham Əliyev üçün mühüm olan insan amillidir...

Prezidentimiz hesab edir ki, Bakının düz göybəyində yaşayan vətəndaş qədər Xinalıqda, Lahicdə, Nuravuda yaşayan vətəndaşın da abad asfalt yollarla hərəkət etmə, mətbəxinə xəbəyi mavi yavancənin oduna bişirmək, qışda qaz sobasının, müasir qizdırıcı sistemlərin hərərəti ilə evini isitmək haqqı var...

Azərbaycanın hər bir vətəndaşı bu na layıqdır və dövlətimiz bütün çətinlikləri dəf edərək insanlarımızın bu haqqını təmin edir...

Layiq olduqlarını onlara verir...



Maraqlı bir epizodu xatırlayıram. Prezident Lahica yeni yolun ardınca mavi qazın verilməsi ilə bağlı mərasim-də iştirak edərək SOCAR rəhbərliyi dedi ki, qaz xətti dağılıb ərazilərdən, qayalıqlardan keçdiyinə, texnikanın çalışması mümkünəz olduğuna görə bəzən boruları heç əllə daşımaq lazım gəlib. Amma heç bir çətinliyə basmayaraq kənddəki bütün evlərə, bütün obyektlərə qaz çəkilib. Çünki ortada dövlət rəhbərini göstərişi vardı və bu göstəriş vaxtında, həm də yüksək keyfiyyətlə yerinə yetirilməli idi.

"Bu həm texniki cəhətdən çətin işdir, həm də çox maliyyə vəsaiti tələb edir. Ancaq artıq yolum etmişik" deyə cənab İlham Əliyev nəticəyə qiymət verdi...

Və bir daha göstərdi ki, söhbət vətəndaşın mənafeyindən gedən yerdə Azərbaycan dövləti hətta mümkünəz də mümkünə çevirməyi bacarır.

- Bu güc, bu qüdrət uzaq yolları yaxın edir, məsafələri ortadan götürür, obala-



rimızı, oymaqlarımızı bir-birinə daha da doğmalaşdırır.

Bu gün Azərbaycanda çəkilən bütün yollar bir-birinin davamıdır...

Biri o birində tamamlanırsın... Biri o birindən başlanırsın...

Bakıda maşına əyləşib ölkənin ən ucaqar yaşayış məntəqəsinə doğru yol alırsan, maşının birəcə təkəri də palçıqda batmadan, birca yerdə çala-çuxura düşüb bürdərəmədən qısa zamanda mənzil başına çatırsan...



El məclislərimizin ovqatı, ucaqarlarda yaşayan insanlarla itxilat camaatın düşüncələrini, qayğılarını, gündəlik dolanışığını, dövlətə, hökumətə münasibətini əks etdirən güzgü kimidir. Adamların sözlünü-söhbətini dinləyərkən ne düşüncülükün fərq etmək olur.

Nuravuda rastlaşdıqımız, kəlmə kəsdiyimiz hər kəs dövlətimizə, cənab İlham Əliyevə, ölkəmizin Birinci vitse-prezidentini Mehriban xanım Əliyevaya camaat üçün gördükləri işləre görə duəsənə edirdilər. Deyirdilər ki, tanidiciləri ne qədər adamın müalicəsinə Heydər Əliyev Fondu kömək göstərmiş. Mehriban xanım Lerikdə 100 yerlik körpələr evi-uşaq bağçası tikdirib. Ayrı-ayrı kəndlərdə məktəblər inşa olunub. Uşaqların təhsilə marağı gətirdicə artır. Kəndlərə çəkilən yeni yollar isə yerli sakinlərin dolanışığı imkanlarını genişləndirir. Camaat məhsulunu asanlıqla bazara çıxarıb pula çevirə bilir. Lerikin kəndlərini yerli və xarici turistlərin ayağı açılıb. Bu isə regionun dirçəlişini, insanların güzəranının yaxşılaşması üçün böyük bir imkan deməkdir.

Nuravuda maraqlı bir hal da müşahidə ələdim. Bu kənddən çixıb kənar yerlərdə məskən salmış adamlar çoxdur. Kimi ali təhsil alırdıqan sonra öz həyatını Bakıda, başqa böyük şəhərlərimizdə qurub, kimi Lənkəranda, digər yaxın yerlərdə yaşayıb işləyir. Uzun onilliklərin ardında Nuravud onlar üçün o qədər də cəlbədicə deyildi. Çünki kəndə getmək söhbəti ortaya çixarı kimi yol problemi, dediyim kimi, adamın əhədini kəsirdi.

Yeni yolun çəkilişindən sonra isə artıq Nuravuda axın başlanıb. Bakıdan, ətraf yerlərdən adamlar kəndə qonaq gəlirlər, bir neçə gün burada qalıb şəhərin sə-s-küyündən uzaqlarda, saf təbiət-lə baş-başa cismilərini də, ruhlarını da dince qoyurlar.

Hətta burada ev tikdirib daimi, yaxud ilin bir neçə ayını yaşamağa başlanırlar da var.

Və bu kəndə qaydiş duuyub hiss etmək çox gözəl bir hissdır...

Söhbət zamanı kənd sakinləri problemlərə də toxunurdular. Məlum oldu ki, yaxınlıqdakı Pirsora kəndinə hələ qaz çəkilməyib. Nuravuda isə su problemi var və kənd sakinləri bu problemlərin də tezliklə həll olunmasını arzulayırlar.

Bu məqamda Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının sədri, Milli Məclisin hakim partiyadan olan üzvü kimi sənəmi irəli verib, insanlar arasında müəyyən təşviqat aparmağı özümə borc bildim. İzah etmək istədim ki, problemlər tədricən, addım-addım həll olunur. Nəzərə almaq lazımdır ki, bu sosial layihələr tək Lerikin kəndlərində yox, ümumən Azərbaycanın bütün kəndlərində, şəhərlərində, qəsəbələrində paralel icra olunur. Görün bundan ötrü ne qədər maliyyə vəsaiti, avadanlıq və s. lazımdır. Ona görə də hər şeyin bir günün içində baş verəcəyini gözləmək doğru olmaz. Dövlət bütün işləri planlı qaydada görür. Artıq şükürlər olsun ki, yol, qaz, məktəb, bağca var. Qalan problemlər də yavaş-yavaş həllini tapar.

TEZLIKLE PIRƏSORA QAZ, NURAVUDDA SU DA OLAR...

Elə bunları demək istəyirdim ki, gördüm eyni şeyləri kənd sakinlərinin özləri mənə söyləyirlər. Deyirlər, doğrudur, müəyyən problemlər var, amma bilirik ki, bu problemlər də tezliklə həll olunacaqdır. Çünki bütün bu məsələlər Prezidentin diqqətindədir. Biz ona inanırıq. Bilirik ki, dövlət rəhbərimiz bu məsələlərə də tezliklə əncam çəkəcəkdir.

O an bir daha əmin oldum ki, Azərbaycan insanı ne qədər qədriribləndir, onun yaxşılığı üçün görülən işlərin dəyərini verəndir, Azərbaycan Prezidentinə, dövlət rəhbərimizin həyata keçirdiyi siyasətə münasibətində necə səmimidir.

İlham Əliyevin bir lider, dövlət adamı kimi uğur sirri də ələ bundadır. O insanlara qarşısına real əməllər çıxır. Sözlünün çəkisini, dəyərini bilir. Göra bilməyəcəyi heç bir işi əvvəlcədən seç vermir. Amma əgər nəyisə söz veribse, bu, mütləq yerinə yetirilir.

Quru vədlər, boş ümidlər onun dövlətçilik düşüncəsinə yaddır. Prezidentimiz həmişə konkret nəticələrdən çixış edir, nəticələrə əsaslanaraq da yeni hədəflərə yönəlir. Ona görə də insanlarımız dövlət rəhbərimizə böyük ehtiram bəsləyirlər. Onun həyata keçirdiyi siyasətə səmimi-qəlbədən dəstək verirlər.

Çünki elin gözü tərəzidir. El-oba kimi onun rifahı üçün cani-könüldən çalışdıqını, kimlərin mənəvisə çoxböğəzliqlərlə məşğul olduğunu çox gözəl bilir və həmişə özü üçün doğru olanı seçir.



Nuravuda başqa ne gördüm?! Bir vaxtlar burada hər təfə yamyayış məşələri idi. Hansı səmtə baxardıncə qocaman ağaclar gördürdün. Əfsus ki, qaz olmadıqından sakinlər illər boyu qışda evlərini qizdırmaq üçün ağacları kətləvi əklidicə kəsmək məcburiyyətində qalırdılar, beləliklə, təbiətin yaşılı örtüyü yavaş-yavaş tükənirdi.

İndi isə artıq qaz var deyə, ağac kəsməyə, odun doğramağa ehtiyac yoxdur. İti baltalar məşələri, ağacların üstündən gər çəkilib. Təbiətsə öz sevincini yaşılı pöhrəlikləri ilə bürüzə verir. İndi hara baxırsan yaşılı pöhrələrdir, körpə fidanlardır, bir neçə il keçməz ki, onların hərəsi parlı-budaqlı ağaclar çevrilər.

Qərbiəsi bilirsizinizmi nədir? Bu sevinc dolu təəsüratlarını Azərbaycanın tamam başqa-başqa bölgələrindən olan dostlarla bölüşəndə onlardan da tam eynisini eşitdim. Məlum oldu ki, hara qaz çəkilibsə, o ətraflarda yaşılıqlar yavaş-yavaş bərpa olunur. Məsələn, dağlıq bölgələrimizlə müqayisədə yaşılıqlı sarıdan təbiətin bir qədər simiciliklə yanaşdığı Anar regionuna Kür çayının əsrlər boyu bir sərvət kimi baxış etdiyini, son onilliklərdə isə insanların qışda istilik problemini həll etmək üçün qirib-çatdıqları sahilyolu Tuğay məşələri yavaş-yavaş bərpa olunmağa başlandığı eşidəndə ələ bil mənə dünyanı bağdıqladılar.

Deməli, Azərbaycan Prezidentinin həyata keçirdiyi sosial siyasətdən bənarın, faydalanan təkə ölkə vətəndaşları deyil...

Təbiət də bu siyasətdən öz nəsibini alır, Allahın dilsiz-əğızsız ağacları da öz xoş payını götürür...



Yaxın aylarda buralara xeyir işləre dönmək arzusu ilə Bakıya doğru yol alırıq. Avtomobilimiz süsə kimi hamar şosedə irəliləyir doğru siğidiqca yollar daha da genişləniir, ölkənin ayrı-ayrı səmtlərinə doğru istiqamət alır, hərəkəti intensivləşir.

Bu yollardan dünyanın qan damarları keçir indilə...

İlham Əliyevin apardığı siyasət nəticəsində Şərğdən Qərbə, Şimaldan Cənuba doğru uzanan, buradan ora, oradan bura iqtisadi tərəqqi, inkişaf daşıyan yollar gəlib Azərbaycanı keçir...

Geostrateji maraqlar, fərqli sivilizasiyalar, müxtəlif mədəniyyətlər burada qovuşur, burada yol gedir, burada yola gedir...



Və mən irəlilədikcə genişlənen, dünyanın dörd bir yanına uzanan, qələbəliyi artan bu yollarda Azərbaycan dövlətinin, Azərbaycan insanının tale yolunu da görürəm.

Bu, bizi gələcəyə aparın yoldur...

Bu, Heydər Əliyev yoludur...

Bu, İlham Əliyev yoludur...

Bu, haqq yoludur!..

Yolun hər zaman açıq olsun, Vətən!..

Hüseynbala MİRƏLƏMOV, Milli Məclisin deputatı, YAP Xətai rayon təşkilatının sədri



"ƏSRİN MÜQAVİLƏSİ" - 25



Əvvəlki 1-ci səh.

Sosial-iqtisadi tənəzzülün aradan qaldırılması, gənc müstəqil dövlətin əsaslarının gücləndirilməsi məqsədi ilə Xəzər dənizində hələ sovet dövründə Azərbaycan geoloqları tərəfindən kəşf edilmiş "Azəri", "Çıraq" və "Dərinsulu Günəşli" yataqlarının işlənilməsi, nüfuzlu xarici neft şirkətləri ilə milli maraqlara söykənən səmərəli əməkdaşlıq modelinin qurulması, müasir texnologiyaların, yeni nəsil avadanlıqların tətbiq edilməsi xətti götürüldü. Beləliklə, XX əsrin ən möhtəşəm global enerji layihələrindən birinə start verildi.

Yeni neft strategiyasının ideya mənbələrindən, başlıca konseptual prinsiplərindən danışarkən Ulu Öndərin Azərbaycan neft sənayesinin zəngin tarixinə, önəmli nailiyyətlərinə, şanlı ənənələrinə istinad etməsi ilk növbədə qeyd olunmalıdır. Tarixi varislik Azərbaycanın uzunmüddətli, davamlı enerji strategiyasının əsas qayəsini təşkil edir və bu, heç də təsadüfi deyil. Dünya neftçixarma işinin pionerlərindən olan ölkəmizdə neft sənayesi tarixinə parlaq səhifələr yazılmışdır. Bakı neftçiləri tarix boyu misilsiz fədakarlıqlar göstərərək neftin, qazın kəşfiyyatı, hasilatı, emalı və nəqli sahələrində ən mütərəqqi yenilikləri istehsalatda tətbiq etmişlər. Ulu Öndər Heydər Əliyev respublikamıza rəhbərlik etməyə başladığı ilk dövrlərdən neft sənayesinin inkişafına, onun innovativ əsasda təkmilləşdirilməsinə böyük diqqət və qayğı ilə yanaşmış, keçmiş Sovetlər Birliyində hökm sürən olduqca ağır şərtlər daxilində mövcud imkanlardan yararlanaraq neft sənayesinin inkişaf perspektivlərini təmin edən əsas təsisatların - elmi-tədqiqat institutlarının, istehsalat birliklərinin, mühüm strateji müəssisələrin Bakıda cəmləşməsinə nail olmuşdu. Ötən əsrin 70-80-ci illərində Ulu Öndərin rəhbərliyi ilə neft sənayesinin müasirləşdirilməsi istiqamətində inamli addımlar atılmış, Azərbaycanın bu sahədə öncül mövqeləri qorunub saxlanılmışdı. Biz bu gün aydın şəkildə görə bilirik ki, Azərbaycanın keçmiş SSRİ-də neft sənayesinin avangard qüvvəsinə çevrilməsi üçün o dövrdə aparılmış gərgin, məqsədyönlü fəaliyyət əslində gələcəyə hesablanmış və strateji əhəmiyyət daşıyırmış. Başqa sözlə, müstəqil Azərbaycan dövlətinin iqtisadi cəhətdən qüdrətlənməsinin fundamental əsasları Ulu Öndər Heydər Əliyevin 70-80-ci illərdə atdığı məqsədyönlü siyasi addımlar, neft sənayesinin texniki cəhətdən müasirləşməsi xətti ilə qoyulmuşdur. "Əsrin müqaviləsi" yeni dövrdə həmin xəttin məntiqi davamını təşkil edirdi.

Bu gün Hasilatın Pay Bölgüsü Sazişlərinin imzalanması Azərbaycan üçün adı hələ çevrilmədən, 25 il əvvəl bu, kifayət qədər problematik bir məsələ idi. Azərbaycan öz tarixinin bəlkə də ən ağır, keşməkeşli dövrlərindən birini yaşayırdı. Siyasi və iqtisadi risklər potensial xarici investorlar üçün qeyri-müəyyən dərəcədə yüksək idi. Mühərribə vəziyyətinə salınmış, parçalanma, hətta bir dövlət olaraq məhv olma təhlükəsi ilə üzləşmiş, ciddi kapital ehtiyatına malik olmayan bir ölkəyə etimad bəsləmək, külli miqdarda sərmayə yatırmaq çoxlarına məntiqsiz görünürdü. Üstəlik, xarici təzyiqlərin artması, məlum qüvvələrin Xəzər bölgəsi və onun resursları uğrunda apardığı mübarizənin kəskinləşməsi bütün mümkün konstruktiv niyyət və meyilləri dalana dirayirdi. O dövrdə dünya neft bazarında şərait də indiki kimi əlverişli deyildi. Doğrudur, sonrakı illərdə konyunktura dəyişmiş, xam neftin qiymətləri 100 dollar və daha yüksək qiymətə çatmışdı. Lakin "Əsrin müqaviləsi" ilə bağlı qərar verilən zaman dünya bazarında neftin qiyməti cəmi 10-12 dollar civarında deyildi. "Azəri-Çıraq-Günəşli" layihəsi bu yataqların zəngin ehtiyatları baxımından müəyyən qədər cazibədar görünəndə, xarici şirkətləri bu yataqların işlənilməsində iştirak etməyə istimullandıran amillərin çəkisi onları ehtiyatlandırın faktorları müqavilədə dəfələrlə böyük idi. Xarici tərəflərin layihəyə cəlb olunması işə obyektiv zərurətdən irəli gəlirdi. Çünki bu yataqlar bloku Xəzərin dərinsulu hissəsində yerləşirdi, dövlət müstəqilliyini yenidən bərpa etmiş Azərbaycan bu mürəkkəb geoloji texniki şəraitdə işləmək üçün lazımlı gənc baza parametrlərinə tam həcmdə malik deyildi. Beləliklə, göstərilən şəraitdə dünyamıqyaslı xarici neft şirkətlərini bu layihənin gələcəyinə inandırmaq, ölkəmizə investisiya yatırmağa sövq etmək Azərbaycan rəhbərliyindən xüsusi diplomatik məharət tələb edirdi. Cənab İlham Əliyev o zaman olduqca gərgin geosiyasi şəraitdə aparılan danışıqların əsas yükünü öz üzərinə götürərək, yüksək bilik, bacarıq, tələqinə etmə gücü və diplomatik şəraitə nəticəsində xarici şirkətlərin yüksək etimadını qazanaraq Azərbaycanın milli maraqlarının təmin edilməsinə nail oldu. 1994-cü il sentyabrın 20-də bütün xarici və daxili müqavimətlərə baxmayaraq, dünyanın nüfuzlu neft şirkətləri ilə "Əsrin müqaviləsi" imzalandı.

Çox keçmədən, 1997-ci ildə "Çıraq" yatağından ilkin neft hasilatı alındı və gündəmə "qara qızı" ixtirac etmiş, onu dünya bazarlarına çıxarmaq məsələsi gündə. Əslində, bu məsələ hələ ilk dövrlərdən həmişə diqqət mərkəzində olmuşdu. Zəngin neft ehtiyatlarımızın xarici tərəflərlə birlikdə işlənilməsinin zərurətə çevrən səbəblərdən biri də bu idi ki, Xəzər dənizi qapalı hövzədə yer-



Ulu Öndərin şah əsəri, bugünkü və gələcək inkişafımızın təməl daşı

leşirdi və ölkəmizin dünya neft bazarlarına birbaşa çıxışı yox idi. Beləliklə, 1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql edilməsi haqqında Rusiya Federasiyası ilə hökumətlərarası saziş imzalandı. 1997-ci ilin oktyabr ayında həmin xətt istifadəyə verildi. Amma hasil olunan neft böyük neft həcmli ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdu idi. Digər tərəfdən, Azərbaycan xam neftin nəqli məqsədi ilə ixrac kəmərlərinin şaxələndirilməsi prinsipi əsas götürülmüşdü. Bu baxımdan 1997-ci ildə neftin Bakı-Supsa marşrutu ilə Qara dənizə çıxarılması haqqında Gürcüstanla sazişin imzalanması mühüm hadisə oldu. 1999-cu ildə isə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi və Azərbaycan nefti qərbə doğru istiqamət götürdü.

Bununla belə, neft hasilatında baş verən sıçrayış təxirə salınmadan əsas ixrac boru kəmərinin inşası aktuallaşdırıldı. Ulu Öndər Heydər Əliyev strateji önəm daşıyan Bakı-Tbilisi-Ceyhan marşrutunu irəli sürdü və sonadək bu ideyanı dəstəkləyərək, kəmərin bu istiqamətdə gerçəkləşməsinə nail oldu. Bakını inkişaf etmiş Qərb dövlətləri ilə bağlayan etibarlı enerji körpüsü kimi nəzərdə tutulan bu kəmərdən istifadənin gələcək üçün əhəmiyyətini artırdı. BTC ilə eyni dəhlizlə inşa edilən və "Şahdeniz" yatağından hasil olunan təbii qaz həcmələrinin ixracı məqsədinə xidmət edən Cənubi Qafqaz boru kəməri (CQBK) hazırda genişləndirilərək, Avropanın enerji təhlükəsizliyi sisteminin tərkib hissəsi kimi nəzərdə tutulan möhtəşəm "Cənub qaz dəhlizi"nin 4 əsas seqmentindən birini təşkil edir və global əhəmiyyətli mühüm texniki-iqtisadi infrastruktur olaraq fəaliyyət göstərir. Prezident İlham Əliyevin dönməz siyasi iradəsi və yorulmaz səyləri sayəsində bu gün artıq reallığa çevrilmiş "Cənub qaz dəhlizi" qarşısındakı dövrdə bizi Avropa ölkələri və Avropadan olan tərəfdaşlarımızla daha sıx bağlayacaq, ölkəmiz üçün yeni, güclü bir gəlir mənbəyinə çevriləcək. Beləliklə, ölkəmizdə qısa müddətdə şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sisteminin qurulub inkişaf etdirilməsi "Əsrin müqaviləsi"nin Azərbaycan qazandığı başlıca nailiyyətlərdən biridir. Azərbaycanda Xəzər hövzəsindən Avropayadək uzanan çoxşaxəli boru kəmərləri, liman və terminal, bir sözlə, tam işlək, müstəqil infrastruktur yaradılmışdır və bu, ölkəmizin şəxsi üstünlüyünə dələldir. Üçüncü tərəflər bizim transmilli və qitələrarası infraqurudardan yararlanaraq öz enerji resurslarını beynəlxalq bazarlara çıxara bilərlər.

Prezident İlham Əliyev "Əsrin müqaviləsi"nin tarixi əhəmiyyətini vurğula-

yarkən onu "uğurlu inkişafımızın əsas mənbəyi" adlandırdı. Son 25 ildə ölkəmizdə neft hasilatı 4 dəfədən çox artmışdır. Bu, olduqca böyük nəticədir və ölkə həyatının bütün sahələrində özünü parlayaraq büruzə vermişdir. Öldə olunan neft gəllirələrinin səmərəli idarə edilməsi nəticəsində ordu, təhsil, elm və səhiyyə müəssisələrinin müasirləşdirilməsi, sosial xidmətlərin səviyyəsinin yüksəldilməsi, urbanizasiya və müasir şəhər infrastrukturunun inkişaf etdirilməsi və başqa sahələrdə əsl sıçrayış baş vermişdir. Təsədüfi deyil ki, son 25 il ərzində ölkədə ümumi daxili məhsul 216 dəfə artmış, yoxsulluq səviyyəsi 10 dəfədən də çox azalmışdır. Azərbaycan bu gün iqtisadi yüksəliş tempinə görə dünyanın aparıcı dövlətləri ilə bir sırada dayanır. Ölkədə abadlıq, quruculuq işləri genişlənir, şəhərlər, kəndlər sınımasın dəyişir, iritutumlu sosial layihələr müvafiqiyyətlə həyata keçirilir. Uğurla gerçəkləşdirilən iqtisadi islahatların bəhrələrini xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında əks olunur. İqtisadiyyatın, sosial inkişafın müxtəlif seqmentlərində keçirilən layihələr, dövlət və özəl müəssisələr tərəfindən qoyulan sərmayələr həmin bəhrəyə, həm də delayisi ilə yüz minlərlə, milyonlarla Azərbaycan vətəndaşı üçün iş yerləri, biznes imkanları, müxtəlif sahələrdə dayanıqlı, fəal qazanc mənbələri yaradır. Neft gəllirələrinin insan kapitalına transformasiyası həyatımızın keyfiyyət göstəricilərinin, ilk növbədə xalqımızın maddi rifah halının durmadan yüksəlməsinə səbəb olub. Dövlət başçısının sözləri ilə desək, "Əsrin kontraktı" bizə imkan verdi ki, neftdən gələn gəllirələri qeyri-neft sektoruna yönəldək və hər bir Azərbaycan vətəndaşı bu müsbət dəyişikliyi görsün. Hesab edirik ki, bu sahədə də bir çox nəticə əldə ediləcək. Dövlətdən fərqli olaraq Azərbaycan nefti insan kapitalına çevirə bildi".

"Əsrin müqaviləsi" Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsi olan qədim neft-qaz sənayesində yeni dövrün başlanğıcını qoydu. Kontrakt sahələrində dünya standartlarına uyğun ən yüksək texnika və texnologiyaların tətbiq olunması neft-qaz sənayesinin modernləşdirilməsi baxımından çox mühüm əhəmiyyət kəsb edir. Nəzərə alınmalıdır ki, AÇQ yataqlar bloku olduqca mürəkkəb geoloji quruluşa malikdir. Belə bir çətin zonada cəmi 25 il ərzində nisbətən sadə bir platformada icra olunan ilkin Neft Layihəsindən nəhəng təmamiqyaslı işlənmə mərhələsinə keçilməsi və belə böyük uğurlar qazanılmasında texnoloji yeniliklərin müstəsna rolu olmuşdur. Ötən müddətdə ölkəyə ümumilikdə təqribən 265 milyard, neft sənayesinə 101 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Təkcə AÇQ-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı 36 milyard keçmişdir. Neftqazçıxarma sahələrində texniki-iqtisadi göstəricilərin yaxşılaşdırılması, istehsalın optimallaşdırılması, effektivliyin yüksəldilməsi, texniki və ekoloji təhlükəsizliyi təminatı məqsədilə mövcud elmi-texniki potensialdan səmərəli istifadə edilmiş, müxtə-

lif əməliyyatların icrası üçün yeni texnika, maşın-mexanizmlər tətbiq olunmuşdur. Elmtutumlu innovativ yanaşmanın nəticəsidir ki, Xəzərin Azərbaycan sektorunda yaradılmış daqıq hasilat və nəqləmə sistemi miqyas və səmərəliliyinə görə bütün dünyada nümunə göstərilir. Qürurla deyə bilərik ki, neftqazçıxarma ilə məşğul olan çox az ölkədə belə təkmil sisteme rast gəlmək mümkündür.

Yeri gəlmişkən, "Əsrin müqaviləsi" və sonrakı sazişlər çərçivəsində bizimlə çiyin-çiyinə çalışaraq, məsuliyyəti bölüşmüş tərəfdaş şirkətlərin əməyi qeyd etmək və uzunmüddətli uğurlu əməkdaşlığa görə onlara təşəkkürümü bildirmək istəyirəm. Investor və kontraktor şirkətlərlə əməkdaşlığımız sağlamlıq təməllər üzərində qurulmuş, bu əməkdaşlığın rəngarəng modelləri tapılmışdır. Prezident İlham Əliyevin dediyi kimi: "Azərbaycan aparıcı neft şirkətləri ilə çox uğurlu əməkdaşlıq formaları yaratmışdır. Bu, bizə böyük faydalar gətirib. Əlbəttə ki, xarici tərəfdaşlar da bu layihələrin icrası nəticəsində böyük mənfəət əldə ediblər". Ölkəmiz bütün dünyada xarici investorlar üçün etibarlı və sabit tərəfdaş kimi tanınır. Hər il ölkəyə qoyulan investisiyaların 28 dəfə artması bunun göstəricisidir. Azərbaycan sərmayə qoyan şirkətlər yaradılmağa başlayıb. "Əsrin müqaviləsi"nin başa çatması bir neçə il qalmış - 2017-ci ildə AÇQ layihəsi üzrə yeni sazişin imzalanması imkan yaradı. Layihənin 2050-ci ilədək uzadılması haqqında bu yeni investisiya sazişi tərəfdaşlarımızın Azərbaycanı göstərdikləri yüksək etimadın təzahürüdür. İnənirəm ki, "Əsrin müqaviləsi"nin davam etdirilməsi əməkdaşlığımızın daha da genişlənməsinə imkan verəcək.

25 il bundan əvvəl ölkənin təbii qaza olan daxili tələbatını ödəmək üçün xaricdən qaz idxal edən Azərbaycan dünyada təbii qaz tələbatını sürətlə artırdığı indiki dövrdə beynəlxalq miqyasda yeni təbii qaz mənbəyi, mühüm qaz ixracatçısı kimi tanınır. Son 11 ildə ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb. 1999-cu ildə kəşf, 2006-cı ildən istismar edilən, dəniz akvatoriyalarında ən böyük qaz-kondensat yataqlarından olan, ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən "Şahdeniz" yatağının işlənilməsi nəticəsində enerji müstəqilliyini təmin etmiş Azərbaycan həm də global miqyaslı nəhəng qaz layihələrinin təşəbbüsünə və aparıcı qüvvəsinə çevrilmişdir. Ötən il Azərbaycan liderliyi ilə həyata keçirilən "Cənub qaz dəhlizi" meqalayihəsinin 4 seqmentindən 3-nü uğurla başa vurduq. Artıq "Şahdeniz-2" layihəsi çərçivəsində hasil olunan qazın Avropaya nəql edilməsinə tam hazırıq. Dəhlizin sonuncu seqmenti olan TAP kəmərinin tikintisi üzrə işlər də başa çatmaqdadır. SOCAR eyni zamanda həm Azərbaycanın, həm də qonşu Gürcüstanın əsas qaz operatorudur. Bu gün ölkəmizdə qazlaşdırma səviyyəsi 96 faizə yaxındır. Qaz tədarükü və qazlaşdırma sahəsində qazandığımız zəngin təcrübə və yaxınlarda Türkiyədə satın aldığımız qazpaylaşdırıcı

şəbəkənin də səmərəli idarə olunacağına əminlik yaradır.

Ötən 25 ildə Azərbaycanda qaz hasilatı 5 dəfə, son 11 ildə isə 30,3 faiz artıb. Bu müsbət dinamika davamlı xarakter daşıyır. Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20 faiz artım proqnozlaşdırılır. Bu dinamika növbəti illərdə də yüksələn xətt üzrə davam edəcək. Xəzərin Azərbaycan sektorunda qaz-kondensat ehtiyatları ilə zəngindir. "Şahdeniz"lə yanaşı "Abşeron", "Qarabağ", "Ümid" kimi yataqlarda aparılan genişmiqyaslı axtarış-kəşfiyyat və hasilat işləri mühüm uğurlar vəd edir. "Babək", "Şəfəq", "Asiman", "Əsrafi", "Dan ulduzu", "Aypara" strukturlarından da gözləntilərimiz böyükdür. Bu müsbət trend qarşımızda həm də qaz emalı və kimyası sənayesinin inkişafı üçün yeni üfqlər açıq, bizi indiyə qədər idxal olunan məhsulları ölkə daxilində istehsal edən yeni müəssisələr yaratmağa ruhlandır. Ötən il bu istiqamətdə mühüm irəliləyişə nail olduq. "SOCAR Polymer" layihəsi çərçivəsində tikilmiş polipropilen və yüksəkviskoz polietilen qurğularında və "SOCAR Karbamid" zavodunda istehsalat başladı.

Yeni zavodların spesifikasiyası bundan ibarətdir ki, həm son istehlak məhsulları istehsal etməklə ölkədə xil tələbatını təminatına imkan verəcək, həm də Azərbaycan ixrac potensialını genişləndirəcək. Belə ki, bu müəssisələrin məhsulları ölkəmizdə qeyri-neft sektorunun, ilk növbədə, mühüm əhəmiyyətə malik aqr sektorun, habelə kiçik və orta sahibkarlıq fəaliyyətinin inkişafına güclü təkan verəcək. "SOCAR Polymer" in qurğularında istehsal edilən məhsulların 75 faizinin, azot gübrəsi karbamid məhsulunun isə 2/3 hissəsinin xarici bazarlara ixrac ediləcəyi nəzərdə tutulur. Görülən tədbirlər daunstrim, yeni emal və kimya sənayesinin müasirləşdirilməsi, yeni qurğular inşa edilməsi, məhsulların keyfiyyət və keyfiyyət göstəricilərinin yüksək Avropa standartlarına uyğunlaşdırılması məqsədlərinə xidmət edir.

Polimer və karbamid layihələrinin bir əsas özəlliyi də ölkəmizdə neft-qaz sənayesinin qarşısındakı inkişaf perspektivlərini, sahənin gələcəyinə strateji baxış əks etdirəməsi ilə bağlıdır. Bu məsələ, düşünürəm ki, xüsusi vurğulanmalıdır. Prezident İlham Əliyevin dayanıqlı inkişaf strategiyasına əsasən, yaxın perspektivdə qarşıda Azərbaycanın qeyri-neft sektorunun yüksəlişinə nail olmaq vəzifəsi durur. Çünki neft və qaz

tükənən resurslardır və bunların daimi gəlir mənbəyi olması təbii səbəblərdən qeyri-mümkündür. Hətta dünyanın ən zəngin neft yataqları belə vaxt ötdükə təbii olaraq tükənir. Uzun müddət işləyən yataqlarda hasilat tempinin azalması qaçılmazdır. Odur ki, ənənəvi hasilat məhsulları olan neft və qazdan asılılığın azaldılması prioritet istiqamətdir. Neft və qaz kimyası isə bu cəhətdən, əksinə, əlverişli perspektivlər açıq. Müşahidələr göstərir ki, neft-qaz kimyası planet miqyasında getdikcə daha mühüm rol oynayan sahələrə çevrilir. Polimerlərin, plastik maddələrin yaxın gələcəkdə məişətimizin bir çox sahələrində tükənən resursları əvəzləyər biləcəyi haqqında tədqiqatlar bütün dünyada neft-qaz sənayesi biznesinin inkişaf məntiqinə güclü təsir göstərməkdədir. Bu məntiqə yanaşdıqda aydın görürük ki, daha çox çeşiddə məhsul istehsal edən şirkətlər, yeni bazarlara həm xam neft, həm neft-kimya, həm də neft-qaz məhsulları çıxaran şirkətlər bir sahədə baş verə biləcək volatillik və bəhrələrdən özünü daha yaxşı sıdırtalaya bilər. Bir məhsulun satış qiymətində azalma müşahidə edilərsə, digər məhsul növlərinin satışına və azalmanı kompensasiya etmək mümkün olur. Məhz buna görə də gələcəyə baxışımız investisiya portfelinin şaxələndirilməsi ilə bağlıdır və Azərbaycanda, eləcə də xaricdə yeni neft-kimya və qaz-kimya müəssisələrinin tikilib istismara verilməsinə nəzərdə tuturuq.

Azərbaycanın qədim və şərəfli tarixə malik neft-qaz sənayesinin layiqli varisi olan SOCAR 25 il əvvəl regiondakı çoxsaylı yerli hasilatçı şirkətlərdən biri idisə, bu gün artıq dünyanın tanınmış enerji şirkətləri sırasına qərarlaşaraq ölkəmizin global brendinə çevrilmişdir. Təkcə son 10 ildə şirkətimizin aktivləri 4 dəfədən çox, cəmi pul vəsaitləri və ekvivalentləri isə 9 dəfəyə yaxın artım tempi göstərmişdir. SOCAR və onun müəssisələri hazırda dünyada təbii qaz olunan əsas müasir texnoloji nailiyyətlərdən yararlanırlar. Biz artıq ən mürəkkəb geoloji strukturlarda qazma, hasilat işləri aparır, böyük dərinliklərdə platformalar quraşdırır, yüksək təzyiqli şəraitdə quyular qazır, maili və üfüqi qazma metodlarından uğurla istifadə edirik və bütün bunlar əvvəlki dövrlə müqayisədə bizim üçün adi prosesə çevrilmişdir. Bu günə qədər Xəzər hövzəsində ən dərin quyular Heydər Əliyev adına yarımalmala qurğusu vasitəsi ilə SOCAR-ın qazmaçıları tərəfindən qazılmışdır. Əvvəlki mərhələlərdən fərqli olaraq indi AÇQ və "Şahdeniz" layihələrinin bütün əsas tikinti quraşdırma, qazma və digər xidmət işləri tam olaraq Azərbaycanlı, yerli mütəxəssislər tərəfindən və yüksək beynəlxalq standartlara uyğun həyata keçirilir. SOCAR həmçinin Xəzər hövzəsindəki qonşu ölkələrin neft-qaz yataqlarının işlənməsində də yaxından iştirak edir. Şirkətimiz ənənəvi fəaliyyət istiqamətlərini, ənənəvi bazarlarımızın hüddurlarını çoxdan aşmışdır. SOCAR məqsədyönlü şəkildə yeni beynəlxalq bazarlar kəşf edir, effektiv investisiya proqramları həyata keçirir, uğurlu ticarət əməliyyatları aparır. Son 10 ildə şirkətimizin dövrüviyyəsi 26 dəfədən çox artmış və gəllirələrin böyük hissəsi Azərbaycan hüddurlarından kənarında əldə olunmuşdur. Xaricdəki aktivlərimiz, Gürcüstan, Türkiyə, Ukrayna, Rumıniya, İsveç, Avstriya, BƏƏ kimi ölkələrdə əldə etdiyimiz terminallar, limanlar, zavodlar, emal, neft-kimya, logistika kompleksləri, yanacaq doludurma və texniki servis məntəqələri Azərbaycan dövlətinin multikiyyətli olaraq, ölkəyə sabit dividendlər gətirir, onun iqtisadi gücünün möhkəmlənməsinə xidmət edir. Azərbaycan SOCAR-ın təmsilində qardaş Türkiyənin ən böyük xarici investitorudur. Ötən il qardaş ölkədə tibki istismara verdiyimiz STAR neft emalı zavodunda istehsal olunan məhsulları ən böyük aktivimiz olan PETKİM-i xammalla təchiz etmək üçün yeni şirkətdəki biznes şəbəkəmizin inkişafına yeni təkan vermişdir.

İdarəçilik, kadrlar hazırlığı, avtomatlaşdırma və rəqəmsallaşdırma, beynəlxalq maliyyə standartlarına keçid, uçot-nəzarət sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı istiqamətləri üzrə aparılmış islahatlar öz bəhrələrini verir. Neftçilərin əmək şəraitinin yaxşılaşdırılması, asudə vaxtlarının və istirahətinin səmərəli təşkil məsələləri daim diqqət mərkəzindədir. Müasir biliklərə yiyələnmiş, yüksək texnologiyalar mənimləmiş yeni mütəxəssislər nəslini yetişdirilməlidir. Keçmişdən miras qalmış ekoloji problemlərin həlli məqsədi ilə icra olunan layihələrimiz beynəlxalq təşkilatlar tərəfindən rəğbətə qarşılanır. Sosial məsuliyyətin dərindən dərk edən SOCAR regionların sosial-iqtisadi inkişaf proqramlarında, Heydər Əliyev Fondunun layihələrində yaxından iştirak edir. Bir sözlə, şirkətimiz böyüyür, qol-budaq atır, davamlı inkişaf edir. Bütün bu inkişafın kökündə durmuş "Əsrin müqaviləsi" çıxdığımız yolda bizim etibarlı bələdçimizdir. İllər keçəcək, nəsillər bir-birini əvəz edəcək, lakin "Əsrin müqaviləsi" çərçivəsində qazanılmış nailiyyətlər xalqımızın yaddaşında əbədlilik yaşayacaq.

Əziz neftçi həmkarlar! Bütün bu nailiyyətlər fədakar neftçilərin əməyinin nəticəsidir. Neftçilər Günü - peşə bayramı münasibətilə bütün neftçiləri bir daha ürəkəndə təbrik edir, hər birinə ən xoş dilekələrimi yetirirəm.

Rövnağ ABDULLAYEV,
SOCAR-ın prezidenti,
Milli Məclisin deputatı



“Bizim həyat” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyat istifadəyə verilib



Sentyabrın 18-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlməli “Bizim həyat” layihəsi çərçivəsində yenilənən növbəti həyat sakinlərin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyət inşaatında, o cümlədən tədbir zamanı keçirilmiş kütləvi ağacəkmədə iştirak edib.

Ümumi sahəsi 12000 kvadratmetr olan həyat Xətai rayonu, Lütfi Zadə 10, M.Rüstəmov 21, Sarayev 19 ünvanlarında 2500 nəfər sakinin yaşadığı beş 9 mərtəbəli və iki 16 mərtəbəli binaları əhatə edir.

“Bizim həyat” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekoloji siyasətinin sününü təşkil edən yaşılıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti də nəzərə alınmışdır. Həyətə giriş yolları, bütünlüklü və zəruri qurğuların inşaatı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistemli idmanla məşğulolma refleksinin yaradılması



məqsədilə süni örtüklü mini-futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğularını və uşaqlar üçün oyun meydançasını salmış.

Eyni zamanda, ərazidə velosiped yolu, 10 söhbətqah inşa edilib, çoxsaylı otu-

caqlar, tullantılar üçün qutular quraşdırılıb, həyətdəki xeyrşər evi əsaslı təmir olunub və bütün avadanlıqlarla təmin edilib.

Sakinlərin istək və maraqlarını nəzərə alaraq həyətdə yeni işıqlandırma dirəkləri

quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, binalara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb. Həyət inşaatında mövcud yaşılıqların bərpası ilə yanaşı, əlavə olaraq 100 ədəd ağac, gül kolları və 4500 kvadratmetr ərazidə yaşılıq zolağı salınıb.

Xətai rayonunda sakinlərin istifadəsinə verilmiş həyat layihə çərçivəsində abadlaşdırılan otuzuncu həyətdir.

Sözünə gələn layihənin Bakının bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar paytaxtımızın abadlaşdırılma ehtiyacı olan həyətləri haqqında məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

Bakı Musiqi Akademiyasının qarşısında Milli Musiqi Günü təntənəli şəkildə qeyd olunub



Sentyabrın 18-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qarşısında Azərbaycan bəstəkarlığı məktəbinin banisi Üzeyir Hacıbəylinin doğum gününə və Milli Musiqi Gününe həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirdə Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, dövlət qurumlarının və ictimai təşkilatların nümayəndələri, tanınmış mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər iştirak ediblər.

Tədbirdə Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hər il olduğu kimi, bu il də dahi bəstəkarın doğum gününün ölkəmizdə geniş şəkildə qeyd edildiyini söyləyib. “Biz fəxr edirik ki, Azərbaycan musiqisi böyük beynəlxalq festivallarda təmsil olunur. Azərbaycan musiqisi beynəlxalq aləmdə çox yüksək qarşılıq. Mən inanıram ki, Azərbaycan xalqı yenə də dünyaya böyük sənətkar bəxş edəcəkdir”, - deyərək nazir vurğulayıb.

Nazir bu musiqi bayramının tezliklə dahi bəstəkarın doğulduğu Şuşada keçiril-

cəyinə əminliyini ifadə edib. Ə.Qarayev dahi bəstəkarın adı ilə bağlı olan və artıq ənənəvi olaraq beynəlxalq səviyyədə keçirilən növbəti musiqi festivalının bütün musiqisevərlərə gözəl bir hədiyyə olacağını diqqətə çatdırıb: “Bu gündən start götürən Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının proqramı olduqca zəngindir. Festival çərçivəsində bir sıra mədəniyyət müəssisələrində silsilə tədbirlər keçiriləcək, eyni zamanda, dünyanın müxtəlif ölkələrindən gələn musiqiçilər dahi bəstəkarın yaratdığı zəngin musiqi irsi ilə daha yaxından tanış olacaqlar”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fəhəd Bədəlbəyli 2021-ci ildə rəhbəri olduğu təhsil ocağının 100 illiyinin qeyd olunacağına diqqət çəkərək söyləyib ki, İstər Azərbaycan musiqisi, istərsə də bu ali təhsil ocağı Üzeyir bəyin adı ilə bağlıdır: “Mən cavanlara müraciət edirəm ki, bizim mədəniyyətimizi təbliğ etməkdə fəallıq göstərsinlər, internetdə bizim mədəniyyətimizi yaysınlar”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Fəhəd Əliyev isə Üzeyir Hacıbəylinin təkcə Azərbaycanın yox, bütün Şərqi günəşi olduğunu diqqətə çatdırıb: “Üzeyir bəy 1908-ci ildə “Leyli və Məcnun” operasını yazdığından sonra bizdə peşəkar bəstəkarlıq məktəbi yaranıb. Biz bunu unutmamalı və hər zaman təbliğ etməliyik”.

Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi də çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan musiqisinə, mədəniyyətinə verdiyi töhfələrdən danışdı.

Çıxış edənlər, həmçinin dahi bəstəkarın zəngin həyat və yaradıcılığında söhbət açıb, milli Azərbaycan musiqisinin inkişafında Üzeyir Hacıbəyli məktəbinin rolunu xüsusilə vurğulayıb.

Sonra Müdafiə Nazirliyinin Nümunəvi və Əlahiddə Hərbi Orkestrinin və Azərbaycan Dövlət Xor Kapellmasının ifasında klassik musiqi nümunələri təqdim olunub.

AZƏRTAC
Fotolar Ağəli MƏMMƏDOVUNDUR

Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb

Sentyabrın 17-də Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimi keçirilib.

Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Milli Musiqi Günü ərəfəsində açılan sərginin əhəmiyyətindən danışdı. Xalq artisti Azərbaycan milli musiqi alətlərinə təvəzüz, aqressiya hallarının müşahidə edildiyi bir zamanda dərin sərginin təşkilinin çox önəmli olduğunu bildirdi.

“Azərbaycan mədəniyyəti dünyada təbliğ etmək istiqamətində belə işləri daim görürük. Sərginin əhatəli şəkildə təşkilinə vəlehedir. Düşünürəm ki, sərginin bundan sonra da gələcəyi var və o, daha da böyüməli, genişlənməlidir. Heydər Əliyev Mərkəzində gələn qonaqlar üçün Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, Şərqi mədəniyyətinə aid musiqi alətlərinin sərgilənməsi çox maraqlı haldır və bunlar hamısı bizim böyük təbliğatımızdır”, - deyən Siyavuş Kərimi sərginin hər kəsin xoşuna gələcəyinə əminliyini bildirdi.

Xalq artisti, tarzen, professor Ramiz Quliyev bu möhtəşəm sərginin təşkilini Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə kimi dəyərləndirdi. “Sərgidə yer alan Azərbaycan milli musiqi alətləri xalqımızın sərvətidir. Azərbaycan musiqi alətlərinin tarixi eramızdan əvvəlki dövərə gedib çıxır. Bu gün beynəlxalq səviyyədə musiqi alətlərinin nümayişi dünyaya səs salacaq. Sərgi Azərbaycan xalqının, musiqi mədəniyyətinin gözəl səsinə dünyaya çatdıracaq. Fəxr edirik ki, Azərbaycan xalqı musiqi sənətini, musiqi alətlərini qoruyur. Eyni zamanda, çox sevinirik ki, dövlət Azərbaycan xalqının musiqi mədəniyyətini qoruyur. Sərgi dövlətimizin Azərbaycan muğamına, musiqisinə diqqət və qayğısına bariz nümunədir. Ruhu oxşayan böyük bir iş görüldü”, - deyən Ramiz Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, ölkədə yaradılmış multikultural mühiti vurğulayıb. Azərbaycan xalqının tar, kamaça, saz sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti



Mehriban Əliyevanın böyük zəhmətində UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayan Ramiz Quliyev sərginin təşkilinə görə sənət dostları arasında Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirdi.

Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının professoru, xanəndə Mənsüm İbrahimov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu yaranan gündən müqam sənətimizin ikinci inkişaf dövrü başlanıb. Muğam televiziya və beynəlxalq müsabiqələri nəticəsində onlarca gənc ifaçı bu sənətə gəlib. “Hər bir dövrdə bu qədər gənc ifaçı bizim sənətimizə gəlməyib. Əlbəttə, bu, dövlətimizin, xüsusilə olaraq Birinci vitse-prezidenti Mehriban Əliyevanın sənətimizə olan diqqəti və qayğısı sayəsindədir. Bu sərgi də həmin qayğının bariz nümunəsidir. Azərbaycan musiqisinin, musiqi alətlərinin təbliği baxımından unikal bir sərgidir. Düşünürəm ki, bu, davamlı olacaq”, - deyərək Mənsüm İbrahimov qeyd edib. Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

31 ölkədən 200-dək musiqi alətinin nümayişi olduğu unikal sərgi

Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiyaya - XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur.

Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liiviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolistan, Özbəkistan, Pakistan, Rumiya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəməni və Yunanıstana aid musiqi alətləridir.

Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.

Sərginin eksponatları sırasında N.Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sedərlə işlənmiş kamaça, Şekinin XVIII əsrə aid olan çürə nağarası yer alıb.

Ekspozisiyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübəbə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayeva məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımova aydın tarlar, Afətiddin İsmayılova qamonu, Əməkdar incəsənət xadimi Aqış Ədalət Nəsimovun sazı, tanınmış balaban ifaçısı Nizam Fətəliyevə aydın balaban, Əməkdar artist Ədalət Vəzirovun kamaçası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş Kürpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəldiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti “Stereo Buta” da ekspozisiyada təqdim edilir.

Sərginin NASA bölümündə 1977-ci ildə “Voyager 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisinin də dinləmək mümkündür.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Repräsentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamaça ifaçılığına aid musiqi nümunələri təqdim edilir.

Sərgidə hər bir musiqi alətinin seyr etməkə yanaşı, onun dinləmək və əsasən, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkündür. Bu məqsədlə ekspozisiyada video və audio yazılırlar fərdi qayda dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

Tariximizin yaşaması üçün belə tədbirlər mütləq lazımdır

Sərgini izləyən sənət adamları təəssüratlarını jurnalistlərlə bölüşüblər. Xalq artisti Alim Qasimov deyib: “Sərgi çox yüksək səviyyədə təşkil olunub. Doğrudur, xalq musiqisini anlamaq çətindir. Lakin burada sərgilənən musiqi alətləri, düşünürəm, sərgiyə baxan tamaşaçılarda xalq musiqisinə maraq oyadacaq. Digər tərəfdən, Heydər Əliyev Mərkəzinə xarici qonaqlar gəlir. Onlar bizim sənətə, mədəniyyətə, eyni zamanda, başqa xalqların mədəniyyətinə yüksək münasibətimizin bir daha şahidi olacaqlar. Həmçinin sərgi xalq musiqimizin təbliği baxımından əhəmiyyətlidir”.

“Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov sərginin təşkilini Azərbaycanda milli sərvətinə böyük qayğı və hörmət kimi qiymətləndirib. “Sərgi milli sərvətimizin nümunələrinin bədnam qonşular tərəfindən ələ keçirilməsinə qarşı atılmış çox gözəl addımdır. Bu, məni çox sevindirir. Biz bu gün varıq, sabah yoxuq. Amma tariximizin yaşaması üçün bu işlər mütləq lazımdır. Bu sərgidə zəhmətli olan hər kəsə təşəkkürümü bildirirəm”.

Xalq artisti Ağca Cəbrayıl Abasəliyevin fikrincə, sərgi bizə bu gün həmişəkindən daha çox vacibdir: “Bu sərgi onu sübut edir ki, bizim milli alətlərimizin tarixi başqa xalqların öz tarixindən böyükdür”.

İtaliyalı opera müğənnisi Paolo Levantino (tenor) sərginin onda gözəl təəssürat oyadığını, bu qədər musiqi alətlərindən valeh olduğunu, böyük təqdim olduğunu deyib.

Xalq artisti Ağeli İbrahimov xalqların bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olmasının baxımından da sərginin böyük əhəmiyyət daşıdığını söyləyib.

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliklə yanaşı, oxşarlıqları, musiqinin gücünü təccəssüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanınması baxımından geniş imkan yaradır.

Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnava “Azərenerji” ASC-də olub

Sentyabrın 18-də Gürcüstan Respublikasının İqtisadiyyat və davamlı inkişaf naziri Natela Turnavanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Azərenerji” ASC-nin prezidenti Baba Rzaevinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Görüşdə Azərbaycanla Gürcüstanın enerji sistemlərinin mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb. Bildirilib ki, ölkəmizin ən böyük elektrik enerjisi ixrac etdiyi ölkə Gürcüstandır və eyni zamanda Azərbaycanın Türkiyə və Avropaya ötürüldüyü elektrik enerjisi məhz Gürcüstandan keçməklə ixrac edilir.



Görüşdə texniki məsələlər, ölkələr arasında tranzit xarakterli yüksək gərginlikli elektrik ötürmə xətlərinin ha-

zırkı vəziyyəti, tikilməkdə olan Ağstafa-Qardabani xəttində işlərin gedişi və Azərbaycan-Gürcüstan-Türkiyə,

Rusiya-Azərbaycan-Gürcüstan-Rusiya enerji helqəsi gəniş müzakirə olunub.

“Azərbaycan”

Cəlilabadda üzüm yığımını davam edir



Əvvəlki 1-ci sah.

Beton dirəklərə qaldırılmış üzüm çərgələrinin arası göz işlədikcə uzanıb gedir. Özü də çərgə araları tərtibdir. Hiss edirsən ki, başa xüsusi diqqət-qayğı göstərilir, aqrotexniki tədbirlər vaxtında və keyfiyyətlə yerinə yetirilib.

Bura “Rizvan” şirkətinə məxsus üzüm bağlarıdır. Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul işçisi Yasər Muradovla birlikdə sözü-

den şirkətin sahələrinə gəlirik. Təsərrüfatın aparıcı müvəttəssisi Əhmədəğa Məmmədovla burada görüşürük. Hal-əhval tutub işlərin necə getdiyini ilə maraqlanırıq. Məlum olur ki, bağ 2003-cü ildə salınıb. Hazırda 30 hektarı əhatə edir və burada 9 üzüm sortu yetişdirilir: “Prima”, “Ora”, “Aitium”, “Röyal”, “Alfons”, “Kordinal”, “Atika”, “Sentenial”, “Redklub”. Bu sortların tingləri Fransadan gətirilib. Cəlilabad torpağına, iqlimə uyğunlaşan həmin



sortlar müvəttəssislərin gözlədiklərindən də tez bəra düşüb. Şirkətin baş müvəttəssisi Ə. Məmmədov cari ilin üzümçülük üçün əlverişli olduğunu bildirir. Bunun nəticəsində ki, indiyədək sahələrdən 250 ton üzüm yığılıb. Süfrə üzümləri, əsasən, daxili bazarlara - Bakı, Sumqayıt, Lənkəran şəhərlərinə və digər yerlərə göndərilir. Texniki sortlar isə əmal olunmaqdan ötrü Göyçay, Kürdəmir və Bakı ətrafındakı Mehdiabad şərab zavodlarına aparılır.

Bağlarda qızgın iş gedir. Aparıcı müvəttəssis sahələrdə hələ üzümün çox olduğunu, mövsümün sonunda hər hektardan 125-130 sentner məhsul əldə olunaçağını bildirir. Təki belə olsun. Məhsul bol olanda güzəran da xoş keçir, hal-əhval da yüksək olur. Bu isə ona torpağın, təbiətin zəhmətkeş insana hədiyyəsidir. Çünki kəndlinin işi həmişə təbiətlə bağlıdır.

Seyran CAVADOV,
“Azərbaycan”

Üzeyir Musiqi Günləri

Vətən sevgisini musiqi dilinə çevirən bəstəkar



Fəaliyyəti Azərbaycan musiqi sənətinə bəxş etdiyi ölməz əsərlərlə, bu sahənin inkişafı namına gördüyü sayısız-hesabsız işlərlə çərçivələnədi. Bəstəkar, musiqiçi, təşkilatçı Üzeyir Hacıbəyli həm də sübut etdi ki, müasirləşmək yalnız yad mədəniyyətlərə bürünmək, Qərbəlmək, Avropalaşmaq demək deyil. Ən böyük müasirlik hər millətin elə qoruyub-saxladığı dəyərlərdə, özünəməxsusluğunda, tarixləşdirdiklərindədir...

Yeni dövrün birincisi

XX əsrin ilk onilliyində, dünyada ziddiyyətli siyasi-ictimai hadisələr bir-birini əvəzlədiyi, Azərbaycanı da öz müstəmləkəsinə çevirmiş q Rusiyasında isə xüsusilə vəziyyətin kəskinləşdiyi, siyasi iğtişaşların davam etdiyi bir zamanda Üzeyir bəy qabaqcıl ziyailərin ön sırasında dayandı. O, jurnalist, yazıçı, pedaqoq kimi öz vətəninə xidmət edir, soydaşlarının hüquqlarını qorumaq, işıqlı gələcəkləri namına mübarizə aparırdı. Elə həmin illərdə Üzeyir Hacıbəyli adı həm də Azərbaycan musiqi sənətinə qovuşdu. Gənc Üzeyir bəy 1907-ci ildə Şərqi Azərbaycanın birinci opera olan "Leyli və Məcnun"u yazdı. Məhəmməd Füzulinin eyniadlı poemasının motivləri əsasında yazılmış opera ilk rekrədə 5 pərdə və 6 şəkildə, sonrakı quruluşlarda 4 pərdə, 6 şəkildəydi. Librettodan müəllifi Üzeyir bəy Hacıbəyli idi. 1908-ci il yanvarın 25-də Tağıyev teatrında əsərin ilk tamaşası oldu. Həmin gün zalda növbəti boş yer qalmadı, hətta əlavə stullar qoyuldu. Azərbaycan musiqisevərləri üçün janr yeni olsa da, mövzu, musiqinin ruhu tanı idi. Azərbaycan musiqi mədəniyyəti "Leyli və Məcnun"la yeni dövrə qədəm qoydu. Əsər o qədər möhtəşəm, ilk tamaşasının təəssüratları elə güclü idi ki, şəhərdə əsas söhbət bu barədə gedirdi. Bakıda nəşr olunan metbu orqanlar da yeni əsərdən və onun istedadlı müəllifindən yazırdılar.

Bundan sonra da uzun illər Üzeyir Hacıbəyli vətəninə və millətine sevgisini musiqinin dilinə çevirdi.

Bəstəkar, pedaqoq, təşkilatçı...

Bolşeviklər Azərbaycanda hakimiyyəti ələ keçirdikdən sonra bir çoxu kimi onun da başının üstünü təhlükə aldı. Xarici ölkələrə üz tutmaq məcburiyyətində qalanların bundan sonra illəri vətən həsrəti ilə yanib-qovrulmağa keçdi. Üzeyir bəy isə Azərbaycana qayıtmadı. Gətsəydi... əlbəttə, yəna də Azərbaycan üçün yazıb yaradacaqdı. Ancaq bəlkə də indi bizim sevdikimiz, zövq aldığımız, fəxr etdiyimiz əsərlərini yazmayacaqdı...

Bir müddət susdu. Sonra sovet hakimiyyətinin bütün başçılarına, ədalətsizliklərinə rəğmən Üzeyir bəy yenə yaradıcılıq meydanında günəş kimi parladı. O, "Koroğlu" operası, "Ər və arvad", "O olmasın, bu olsun", "Arşın mal alan" musiqili komediyaları, romanslar, instrumental müşayiətli xor, orkestr, kamera-instrumental və digər ölməz əsərlərini bəstələdi.

Sovet hakimiyyəti illərində Üzeyir bəy öz təşkilatçılıq bacarığı ilə də Azərbaycan musiqi sənətini inkişaf etdirdi. O, Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948) Azərbaycan Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-1948) oldu. Azərbaycan Dövlət Konservatoriyasına rəhbərlik etdiyi illərdə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Rusiyanın aparıcı şəhərlərindən - Moskva və Leningraddan (indiki Sankt-Peterburq) görkəmli musiqiçilər, tanınmış pedaqoqlar, ən yüksək təhsilə və istedadla malik profes-

Zöhrə FƏRƏCOVA, "Azərbaycan"

...Haradansa həzin və həsrətli bir mahnının ürəyi dağılayan sədələri yayılır. Eşidənləri sehrinə salır, tilsimləyir, şaqraq zəngülərlər ürək tellərini dəbədir, vətən quburunu alovlandırır, için-için yandırır... Ətrafa baxıb, bu sehrli səsini haradan göldiyini axtarırsınız, heyhat, tapa bilmirik. Səsa doğru addımlayırıq, amma o gah uzaqlaşır, gah da lap yaxınlıqda, beynimizin içində, qəlbimizdə səslənir. Elə bil, haraylayırdı bizi, itirdiyimiz nəyi isə axtarmağa, yaşadığımız gözəl anları xatırlatmağa, olduğumuz gül-çiçəklili çəmənli, bülbüllərin cəh-cəh vurduğu zümürd meşələri, yerin bağrını deşib günəşin şoqlarını altında bərk vuran büllur bulaqları, qayalardan qürurla süzülüb çağlayan şəlalələri, başı ağ çalmalı dağları yada salmağa. Çağırırdı bizi qəmli-qəmli, gileyli-gileyli... Bəli, bu səs çox doğma idi, çox tanış idi, amma heç cür yada sala, xatırlaya bilmirdik... Fikirlərimiz çalpaşq düşmüşdü...

Qərblərdə ötən bülbüllər

Ağdam rayonu Gülləbl kənd Uşaq Musiqi Məktəbi Qarabağ muğam irsini layiqincə yaşadır

Bir də gördün gözümüzün önünə durna kimi qatarlaşıb bulaq üstə yollanan kuzəli qız-gəlin, atlarının dirəyindən cıdırırlara qığıl-cıqıl səpələn igid oğlanlar, bəzən isə baxışları qılınc kimi bağrırları dələn kədərli körpələr, sıra-sıra düzülüb köç karvanlarında çarəsizcə imdad diləyən qarlılar-qocalar gəlirdi...

Bu mahnı bizi özünə bənd etmişdi, tora salmışdı, tilsimləmişdi... Yatan xatirələrimizi, ömrümüzün ötən acılı-şirinli anları bir andaca oyatmışdı... Bir dəli həsrət baş qaldırmışdı içimizdə. Elə bu dəqiqə, bu an orada, o müqəddəs məkanda Qarabağda olmaq istəyirdik...

Artıq bu qədər həsrət, hicran yetər demək istəyirdik, bayaqdan elə hey qulaqlarımızda cingildəyən həsrətli şikəstə kimi, "Könülüm keçir Qarabağdan..."

Xan əminin ifasında Qarabağ həsrətinin himnəyə çevrilmiş bu şikəstəni indi məcburi köçkünlük həyatı yaşayan Gülləbl musiqi ocağında boy verən körpə fidanların dilindən eşidirdik və bu qürurverici olduğu qədər də kədərli idi...

Vaxtilə zəngülələri dağlara, dərələrə sığmayan bülbüllər, indi kiçik bir "qəfəs"də qərib-qərib ötürüldü Qarabağın o bəxtəvər günlərinin həsrəti ilə...

Amma bunlar sonra olmuşdu...

"Segah" ana laylası, igidlərin nərsəsi "Heyratı"...

Hələliklə, Ağabəyim ağanın "Vətən bağı al-əlvandır, yox içində xarı bülbul" ah-naləli quburunu yaraları yeni-yeni sağalırdı... Ağdamın cənnət guşəsi Gülləblinin Şuşa dağları ilə baş-baş vermmiş dağlarından, xarıbülbul yetirən çəmənliklərindən, Gül suyu qaynayan bulaqlarından ilham alan hər



bir ananın laylası "Segah"a, boyabaşa çatan igidlərinin nərsəsi "Heyratı"ya köklənmişdi...

Gülləblinin suyundan, torpağından, havasından bəhrələnən pəhrələr ə keçirdi ki, Qurban Pirimov, Sara Qədimova, Rafiq Hüseynov (Rəmiş) kimi görkəmli sənətkarlara çevrilib dünyaya səs salırdılar.

Ağdam, o cümlədən Gülləbl Azərbaycanın musiqi ocağı idi. Burada elə bir ev yox idi ki, orada kimsə musiqi ilə məşğul olmasın. Könlünü musiqiyə, mahnıya, muğamlarımıza verənlərin sayı o qədər çox idi ki, artıq Gülləblidə musiqi məktəbinin açılması zərurətə çevrilmişdi. Beləliklə: 1979-cu il də qərənbulu Şirin Allahverdiyev rəhbərliyi altında Ağdam rayonu Gülləbl kənd Uşaq Musiqi Məktəbi fəaliyyətə başladı. Çox keçir ki, bu ocaqda "Azad bir quşdum", "Sarı bülbul" kimi neçə-neçə mahnıların təkrar olunmaz ifaçısı, musiqi məktəbinin fəxrinə çevrilən böyük sənətkarımız Səxavət Məmmədov yetişir. Kiçik qardaşı, məşhur xanəndə Firuz Səxavət də bu musiqi ocağından bəhrələnir.

Gülləbl kənd Uşaq Musiqi məktəbi yarandığı dövrdən etibarən xeyli sayda uğurlu sənətkar yetişdirir, Qarabağ muğam sənətinin sirlərini məzunlarına ötürür. Ta o günə qədər ki, Azərbaycanın başının üzərini qaranlıqlar alır və erməni fitnəsinin qurbanlarından birinə çevrilən Gülləbl kənd Uşaq Musiqi Məktəbinin də taleyinə məcburi köçkünlük həyatı yazılır.



ye başlayır. Nə qədər çətin də olsa Qarabağ muğam irsini yaşadıqlarına, itib-batmamasına çalışır. 2013-cü ilin may ayında isə Gülləbl kənd Uşaq Musiqi Məktəbi Qarabağ rayonu Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə tikilmiş Ağdam rayon 33 sayılı köçkün tam orta məktəbin 3-cü mərtəbəsində yerləşib fəaliyyət göstərir.

Qısa bir zamanda bu musiqi məktəbinin şagirdləri Kamal Mustafayevin "Bu ayrılıq nədən oldu", Ayxan, Fəqan və Fatimənin ifa etdiyi "Bulaq başı toz olar" mahnısını sosial şəbəkələrdə izlənmə rekordları qırdı, ürayində Qarabağ dağı olanların yazarlarını sızladı, sinəsindəki vətən özəlməni göynətdi...

Amma bu ürekdəyən ifalar sanki bizlərə bir təskinlik də verdi. Toxdadıq ki, bir zamanlar şaqraq zəngülələri ilə dünyanı heyretə gətirən Qarabağ bülbüllərinin cəh-cəhi kəsilməyib, Gülləbl kənd Uşaq Musiqi Məktəbindən boy verən fidanların sayəsində yaşayır, ələmə səs salmağa davam edir. Amma bu dəfə bir az həzin, nisgilli, qəmli tonlarda...

Dahi Üzeyir bəyin doğum günü ərəfində biz də yolunuzu bu musiqi məktəbindən saldıq...



imza atırlar: "Bütün ixtisaslar üzrə müsabiqələr olur. Tar, qərənbul, nağara, xanəndəlik, fortepiano və digər ixtisaslar üzrə şagirdlərimiz qalib olublar. Hər zaman uğurlu nəticələr əldə edərək təriflənmələr, fəxri fərmanlar, diplomlarla mükafatlandırılıblar. Şagirdlərimiz bayram tədbirlərində iştirak edir, televiziya kanallarına dəvət alırlar. Ötən il isə Xalq artisti Mənsun İbrahimov bizim şagirdləri Milli Konservatoriyaya dəvət etmişdi, onlara açıq dərslər keçmiş, tövsiyələrini, məsləhətlərini vermişdi".

Musiqi məktəbində təkcə Ağdamdan yox, köçkün şəhərciyində məskunlaşan, o cümlədən digər rayonlardan olan uşaqlar da təhsil alırlar. Burada 7-14 yaşına qədər uşaqlar müxtəlif ixtisaslar üzrə məktəbə qəbul olunurlar. Şagirdlər 7-9 yaşında gəlirlərsə, 7 illik, 9-14 yaşına qədər gəlirlərsə, 5 illik təhsil alırlar. Musiqi məktəbinin bitirənlər daha sonra ali səviyyədə müxtəlif musiqi ocaqlarında təhsillərini davam etdirirlər, hətta bəziləri qayıdıb öz doğma müəllimləri ilə çiyin-çiyinə işləyir, musiqinin, muğamlarımızın sirlərini gələcək nəsillərə ötürürlər.

Aygün müəllimə müşahidələrinə görə deyir ki, qız şagirdləri əsasən fortepiano, oğlanlar saz, sintezator, xanəndəlik sinfine yönəlirlər: "Son zamanlar isə həm qız, həm də oğlan uşaqları daha çox xanəndəliyə meyil göstərirlər. Hazırda 35-40 nəfər şagird xanəndəlik üzrə təhsil alır. İndiki şagirdlərimiz Qarabağ görməyiblər, Ağdamın, Gülləblinin havası, suyu ilə böyüməyiblər. Amma biz hər zaman onlara Qarabağdan danışırıq, videoyaddaşda olan kadrları izlədiririk, vətənimizin hər daşına, çıxırına bələd olmalarına çalışırıq. Onları Ağdamda, Gülləblidə olmuş musiqi ruhunda kökləmək istəyirik".



23 sinif otağı ayrılan musiqi məktəbində fortepiano, qərənbul, tar, nağara, saz, sintezator və xanəndəlik ixtisasları üzrə 200 nəfər şagird musiqi təhsili alır. Onların təlim-tərbiyəsi ilə 55 müəllim məşğul olur.

Musiqi məktəbinin direktoru Aygün Hüseynova məlumat verir ki, burada təhsil alan şagirdlərin musiqiyə tükənmez həvəsi nailiyyətlərinin açığıdır. Hər il respublika üzrə məktəblərarası musiqi müsabiqələrində iştirak edir, uğurlara

"Qarabağ bülbülləri" yaşayır...

İfasi ilə hər kəsi heyran edən şagirdlərdən Fatimə Kərimova ilə söhbət edirik. 11 yaşlı Fatimə söyləyir ki, Azərbaycan xalq mahnılarının hər birini oxumağı xoşlayır. "Amma nədənsə, "Bulaq başı toz olar" mahnısını ifa etmək mənə xüsusi zövq verir. Bu mahnıda səsimi daha çox göstərə, ifanı olduğu kimi qatırdıra bilirəm".

Söhbətimizə qoşulan səs müəllimi Habil Məmmədov deyir ki, görünür, bu mahnı Fatimənin ürəyinin sesidir. Ağdamın Əftəli kəndindən olan gənc müəllim məlumat verir ki, 7 ildir Gülləbl musiqi məktəbində səs müəllimi kimi çalışır: "Çox qürurluyam ki, şagirdlərimizin ifası milyonlarla insanın könlünə yol açdı, bizi məşhurlaşdırdı. Bu bizə daha yüksək ruh verdi və indi çalışırıq ki, bundan da gözəl ifalar edərək



Qarabağ muğam irsini olduğu kimi yaşadaq".

Habil müəllim söyləyir ki, "Qarabağ bülbülləri" qrupu o zaman mahnıları, muğamları ilə öz möhürünü vurub: "İndi planımız var ki, bu şagirdlərimizdən də ibarət yeni bir qrup yadaq və ona Qarabağ xatirədən bir ad verək. Çünki indi biz hansı mahnını oxusaq, o mahnıdan Qarabağın, Şuşanın, Ağdamın, Gülləblinin, ümumiyyətlə, işğaldan olan bütün torpaqlarımız ünü gəlir. Ən böyük arzumuz tezliklə Qarabağ qayıdıb ifalarımızı orada etməkdir. Əminəm ki, o zaman zəngülələrimiz daha gur olacaq. Hətta Qarabağ torpağına ilk ayaq basdığımız gün oxuyacağımız o müqəddəs mahnı, "Qarabağ şikəstəsi"ni də hər zaman məşq edirik, çünki bilirik, o gün uzaqda deyil".



Gülləbl kənd Uşaq Musiqi Məktəbində xalq çalğı aletləri şöbəsinin müdiri Sədaqət Məmmədova 32 ildir bu sahədə çalışır. Sədaqət müəllim vaxtilə Ağdam Musiqi Məktəbində işləyib və indi çevrilib o günlərinə nəzər salanda heylifisilənməyə, kövrəlməyə bilirmişdi. "Ağdamda musiqi ilə məşğul olmaq tamam başqa bir aləm idi. Elə bil hər kəsin xəmiri musiqi ilə yoğrulmuşdu. İndi burada hər dəfə uşaqların səsinə dinləyəndə yəni o hissələri yaşayıram, elə bilirdim Ağdamdayam".

Musiqi otaqlarını gəzir, uşaqlarla söhbət edirik. Kimisi nağara, kimisi rütmə, kimisi qərənbul, kimisi qərənbulda "Al sənə qurban" sədələrinin tilsimində dolur, kimisi də tarını "Şur"la kökləyir. Telli saz sinəsinə sixaraq pərdələrdə gərdiş edən Elvin Gülləyev in səvdiyi ifa isə "Mısrı"dır, bu havadan mübarizlik ruhu duyulduğu üçün.

Bəli, Qarabağ bülbülləri yəna baxırsınız, cəh-cəh vururlar. Doğma Azərbaycanın hansı guşəsində olub-olsun yaşayır, milli muğam irsini qoruyurlar. Müşfiqabad qəsəbəsində yerləşən Gülləbl kənd Uşaq Musiqi Məktəbinin şagirdləri kimi...

Amma bu uşaqlara qulaq verdikcə fərqli hiss edirsiniz, nəyinsə çatmadığını, nəyinsə əksik olduğunu duyursunuz, görürsən ki, bu mahnılara istər-istəməz qubur, həsrət, nisgillər qarışır. Bu ifaları dinlədikcə elə bil bağrının başına bir dünya ağırlıq çökür, özəlmə duyğusu nəfəsinə boğur...

Ürəyində təkrar-təkrar bir fikir qövr edir, haqqımaq istəyirsən - "Könülüm keçir Qarabağdan..."



Yasəmən MUSAYEVA, Ağdala MƏMMƏDOV (foto), "Azərbaycan"



Gürzlər və lentlə təsnifat mərhələsinə yekun vurulub



Dünya gimnastikasının nəbzi Bakıda döyünür. Milli Gimnastika Arenasında bir-birindən maraqlı idman mübarizələrinin şahidi oluruq. Dünən isə 37-ci mundialın 3-cü gündə gimnastlar fərdi program üzrə gürzlər və lentlə təsnifat mərhələsində güclərini sınayıblar.

yer alıblar. Arina Averina 24,250 xalla birinci olub. Onun ekiz bacısı Dina Averina 24,000 xalla ikinci, Yekaterina Seleznyova isə 22,600 xalla üçüncü olub.

İlk 16-lıqda yer alanlar "Tokio-2020"yə lisenziya qazanacaqlar

təşkil olunan çempionatda uğurla çıxış edən İtaliya gimnastı Milena Baldassarri 20,500 xalla ikinci pilləyə yüksəlib. Fərdi proqramda lentlə çıxışlara israilli atlet Linoy Ashram 21,150 xalla başçılıq edir. İlk üçlüyü onun komanda yoldaşı Nikol Zelikman (19,350 xal) tamamlayır.

Gimnastikasevərlər üçün açıq ustad dərsi

Bədii gimnastika üzrə dəfələrlə dünya çempionu, Bakıda dünya çempionatının səfiri Yana Batırşina gimnastikasevərlər üçün açıq ustad dərsi keçirib. Rusiyanın Əməkdar idman ustasının Bakidəki Milli Gimnastika Arenasında görünməsi yerli idmansevərləri sevindirib. Valideynləri ilə birlikdə dayanmış 20-dən çox gələcək gimnast səbirsizliklə qonağına gəlişini gözləyib.

Y. Batırşina ustad dərsinin əvvəlində gənc gimnastlarla birlikdə isinmə hərəkətləri edib. İştirakçılardan hər biri top, halqa və lentdən istifadə vərdişlərini nümayiş etdirib. Dəfələrlə dünya çempionu gənc gimnastlara məşhur "Batırşina hoppanması"ni nümayiş etdirib. Bu uşaqların böyük potensialı olduğunu vurğulayan qonaq əmin olduğunu bildirib ki, qarşıda onları parlaq gələcək gözləyir.

Elçin CƏFƏROV, "Azerbaycan"

Ümumi sıralamada 32-ci yer

Milli komandamızın heyətində Zöhrə Ağamirova, Veronika Qudis və Məryəm Səferova xalça üzərinə çıxıblar. Hər iki gimnastımız A qrupunda lentlə proqramlarını təqdim ediblər. Təmsilçilərimizin yer aldığı qrupda 42 gimnast mübarizə aparıb. Azərbaycan gimnastı Veronika Qudis hakimlərdən 17,150 xal alaraq ümumi sıralamada 32-ci yerdə qərarlaşıb. Məryəm Səferova da fərdi proqramda lent ilə çıxışını yerinə yetirib. Təmsilçimiz hakimlərdən 10,450 xal alıb.

İlk 3-lükdə rusiyalı idmançılar yer alıblar

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında D qrupunda gürzlərlə təsnifat yarışlarına yekun vurulub. 35 gimnastın mübarizə apardığı D qrupunda gürzlərlə yarışlarda ilk üç pillədə Rusiya təmsilçiləri

Bolqarıstan millisi Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi çoxnövcülük üzrə komanda hesabında üçüncü pilləyə yüksəlib. 145,000 xal toplayan Bolqarıstan komandası Özbəkistan seçməsinə üstələyib. Özbəkistanlı gimnastlar üç alətlin cəmində 131,650 xal toplayıblar. Komanda hesabına 164,800 xalla Rusiya millisi başçılıq edir. İkinci pillədə 146,200 xalla İsrail komandası yer alıb.

Fərdi proqramda çoxnövcülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast) "Tokio - 2020" Yay Olimpiya Oyunlarına lisenziya əldə edəcəklər.

Lentlə çıxışlara israilli gimnast başçılıq edir

Bədii gimnastika üzrə 37-ci dünya çempionatının fərdi proqramında B, C və D qruplarında lentlə təsnifat yarışları başa çatıb. Milli Gimnastika Arenasında

Mariya Stadnik ikinci dəfə dünya çempionu oldu

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir. Turnirdə mübarizə aparən Azərbaycan güləşçisi Mariya Stadnik (50 kq) finalında qalib gələrək qızıl medal sahibi olub.

Xanım güləşçimiz finalda Rumıniya təmsilçisi Emiliya Alina Vuka 13:0 hesabı ilə qalib gələrək on illik fasilədən sonra

ra ikinci dəfə dünya çempionu ünvanını qazanıb.

Xatırladaq ki, təmsilçimiz onaltıdabir finalda Nigeriya təmsilçisi Miessiney Mersi Genesisi, səkkizdabir finalda hindistanlı Seemu Seemunu məğlub edib. Dördübdabir finalda Rusiya idmançısı Yekaterina Polesuka qalib gələn idmançısı Mariya Stadnikə qalib gələrək "Tokio 2020" Yay Olimpiya Oyunlarına lisenziya

yani təmin edib. Güləşçimiz yarımfinalda çinli Yanan Sunu 6:4 hesabı ilə məğlub edərək adını finala yazdırıb.

Çempionatda yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (82 kiloqram) gümüş, Eldəniz Əzizli (55 kiloqram) isə bürünc medal qazanıblar.

Qeyd edək ki, dünya çempionatında 100-dən çox ölkədən 900 güləşçi 30 dəst medal uğrunda mübarizə aparır.

Təhsil Nazirliyinin Təsərrüfatə Sahib Əsaslı Tikinti və Təchizat İdarəsi 221100. "Dəftərxana və təsərrüfat xərcləri" xərc maddəsi üzrə malların satın alınması məqsədilə açıq tender elan edir

221100. "Dəftərxana və təsərrüfat xərcləri" xərc maddəsi üzrə malların satın alınması məqsədilə
Tender iştirakçılarının təklifi edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən təşkilatlar 200 (iki yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər.

Təşkilat: Təhsil Nazirliyinin Təsərrüfatə Sahib Əsaslı Tikinti və Təchizat İdarəsi
Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı
Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ0135010000000002944
SWIFT: İBAZAZ 2X
H/h: AZ88IBAZ38030019441856517211
VÖEN: 1500016711
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dövrünün 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son iki illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son iki illəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son üç ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçıların tender ilə bağlı sualları Təhsil Nazirliyinin Təsərrüfatə Sahib Əsaslı Tikinti və Təchizat İdarəsinə Portal vasitəsilə ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 08 oktyabr saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 17 oktyabr saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 oktyabr saat 10:00-da açıqlacaqdır. İddiaçıların açılış noticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Təhsil Nazirliyinin Təsərrüfatə Sahib Əsaslı Tikinti və Təchizat İdarəsi 311220. "Digər maşın və avadanlıqlar" xərc maddəsi üzrə malların satın alınması məqsədilə açıq tender elan edir

311220. "Digər maşın və avadanlıqlar" xərc maddəsi üzrə malların satın alınması.
Tender iştirakçılarının təklifi edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar 200 (iki yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər.

Təşkilat: Təhsil Nazirliyinin Təsərrüfatə Sahib Əsaslı Tikinti və Təchizat İdarəsi
Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı
Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ0135010000000002944
SWIFT: İBAZAZ 2X
H/h: AZ88IBAZ38030019441856517211
VÖEN: 1500016711
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dövrünün 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son iki illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son iki illəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son üç ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçıların tender ilə bağlı sualları Təhsil Nazirliyinin Təsərrüfatə Sahib Əsaslı Tikinti və Təchizat İdarəsinə Portal vasitəsilə ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 08 oktyabr saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 17 oktyabr saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 oktyabr saat 10:00-da açıqlacaqdır. İddiaçıların açılış noticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

Təhsil Nazirliyinin Təsərrüfatə Sahib Əsaslı Tikinti və Təchizat İdarəsi 282100. "Sair xərclər" xərc maddəsi üzrə malların satın alınması məqsədilə açıq tender elan edir

282100. "Sair xərclər" xərc maddəsi üzrə malların satın alınması.
Tender iştirakçılarının təklifi edilir ki, <https://www.etender.gov.az/> - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyən təşkilatlar 200 (iki yüz) manat məbləğdə heç bir halda geri qaytarılmayan iştirak haqqını aşağıda göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Portal vasitəsilə əldə edə bilərlər.

Təşkilat: Təhsil Nazirliyinin Təsərrüfatə Sahib Əsaslı Tikinti və Təchizat İdarəsi
Bankın adı: "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Sənaye filialı
Kod: 805603
VÖEN: 9900001881
M/h: AZ03NABZ0135010000000002944
SWIFT: İBAZAZ 2X
H/h: AZ88IBAZ38030019441856517211
VÖEN: 1500016711
İddiaçıların tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- tender təklifi dövrünün 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
- iddiaçının son iki illəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının son iki illəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- məhkəmə araşdırmalarına cəlb olunub-olunmaması barədə məlumat;
- son üç ildə yerinə yetirilmiş analoji işlər barədə ətraflı məlumat.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçıların tender ilə bağlı sualları Təhsil Nazirliyinin Təsərrüfatə Sahib Əsaslı Tikinti və Təchizat İdarəsinə Portal vasitəsilə ünvanlaya bilərlər. Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçıların tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 08 oktyabr saat 17:00-a qədər və tender təklifi ilə bank təminatı sənədlərini 17 oktyabr saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 18 oktyabr saat 10:00-da açıqlacaqdır. İddiaçıların açılış noticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.

QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.

Tender komissiyası

«AZƏRBAYCAN»
qəzetinin
reklam xidməti
www.azerbaijan-news.az

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli AMEA Nesimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoyluya qardaşı

VİLAYƏT NAĞIYEVİN
vəfatından kədərləndiyini bildirir və dərin hüznülə başsağlığı verir.

Sumqayıtdan Zakir Fərəcov "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynova qardaşı

MƏHƏMMƏD HÜSEYNOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznülə başsağlığı verir.

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin rəhbərliyi və kollektivi bölmənin elmi katibi Afiq Məmmədova əzizi

BƏHRAM MƏMMƏDOVUN
vəfatından kədərləndiyini bildirir və dərin hüznülə başsağlığı verir.

Elektrik şəbəkəsinə onlayn qoşulma xidməti Azərbaycanda

"Azərişiq" mütəxəssislərinin yaratdığı Elektron Mürciətlərin İdarəolunması Sistemi vasitəsilə indi hər bir sahibkar onlayn qaydada obyektinə işıq çəkdirə bilər.

"Azərişiq.az" saytına, oradan isə Elektron Mürciətlərin İdarəolunması Sistemində daxil olan sahibkar linki vur-

maqla Elektron Hökumət portalına keçir və sistem digər dövlət qurumları ilə inteqrasiya olunduğu üçün mürciət edən özüne aid məlumatları ümumi bazadan götürür. Reyestr və qeydiyyat nömrələri sistemə daxil edilən kimi obyektin koordinatları ilə obyektə ən yaxın transformator məntəqəsi dərhal müəyyənləşir.

Bununla da sahibkar tələb olunan gücü müəyyənləşdirib qoşulma haqqını hesablayır və onlayn qaydada ödəyir. Nəticədə mürciət dərhal icraata yönləndirilir və 20 gündən gec olmayaraq sahibkarın işığı yanır.

"Azerbaycan"

BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV

Ünvan
AZ 1073, Bakı şəhəri, Məhəmməd prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az, az.reklam@mail.ru, azerbaijan-news@mail.ru, www.azerbaijan-news.az

Telefonlar
Qəbul otağı - 539-68-71, Baş redaktor müavinləri - 538-86-86, 434-63-30, 538-97-96, Məsul katib - 539-43-23, Məsul katib müavinləri - 539-44-91, Parlament və siyasət şöbəsi - 539-72-39, 539-84-41, 539-21-00, İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55, Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68, Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82, Reklam şöbəsi - 539-49-20, 538-31-11, Kompüter mərkəzi - 538-20-87, Fotolüstrasiya şöbəsi - 538-84-73, Məhsulət - 539-59-33, Faks - (+994 12) 5398441

Qeydiyyat nömrəsi 1
"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb səhifələnməsi, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sənədlərlə bərabər, dərc üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet
Tiraj 9033
Sifariş 3085
Qiyməti 40 qəpik